

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 152 (5624) 14 avqsut 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Azərbaycanın reallaşdırıldığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyasına çevirir

İlham Əliyev: "Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantidır"



Azərbaycanın reallaşdırıldığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyasına çevirir

İlham Əliyev: “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantidır”



Məlum olduğu kimi, avqustun 12-də Qazaxstanın Aktau şəhərində Xəzəryanı dövlət-lərin dövlət başçılarının V Zirvə Toplantısı keçirilib və bu mötəbər tədbirdə Xəzər dənizinin hüquqi statusuna dair, sözün əsl mənasında, tarixi Konvensiya imzalanıb. Belə ki, uzun illər aparılan danışqların və müzakirələrin uğurlu nəticəsi olaraq, Zirvə Toplantısının yekununda beş ölkənin dövlət başçıları - İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqul Berdiməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər. Qeyd edək ki, prezidentlər mətbuat üçün bəyanatlarında müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, eko- logiya və bioressursların qorunmasına dair əməkdaşlıq, bölgədə və global miqyasda təhlükəsizlik kimi məsələləri vurğulayıblar.

Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi

Yeri gölmüşkən, Xəzər Konvensiyasının



imzalanması prosedurunun əsas özelliklərindən biri də avqustun 12-nə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb və bu amil artıq iki tarixi bir-biri ilə bağlı olmuş olur. Beləliklə, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə Konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxterəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı, çünkü indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb. Halbuki Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-

qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermir. Eyni zamanda, sözügedən sənəd üzərində iş 1996-ci ildən aparılıb və 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb, eləcə də, tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar.

Konvensiyaya əsasən,

Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir

Xatırladaq ki, Konvensiya layihəsi, yekun olaraq, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskva keçirilən müşavirəsində razılaşdırılıb. Həmçinin, bu il martın sonunda İran prezidenti Həsən Ruhani Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd olaraq qiymətləndirilə bilər. Belə ki, Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. O cümlədən, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir.

Misal üçün, Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara öz faydalalarını verəcəkdir. Əbəs

deyil ki, “Xəzər beşliyi” dövlət başçılarının imzaladığı sənəd xoş məram, etimad, qarşılıqlı ehtiram, müstərək mənafə və mehribən qonşuluq əlaqələri sayəsində gerçəkləşdirilib.

Ekspertlər nə deyirdi?

Hələ Konvensiyanın imzalanmasına salılaçq gülər və saatlar qalmış, bir sıra xərici ekspertlər də öz qiymətləndirmələrini aparır və proqnozlarını veriblər.

Ardı Səh. 3

Azərbaycanın reallaşdırıldığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyasına çevirir

İlham Əliyev: “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantidır”

Əvvəli Səh. 2

Məsələn, ekspertlər tərəfindən qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir.

BMT-nin qlobal energetika məsələləri üzrə baş ekspert Toğrul Bağırov bu görüşü tarixi hadisə kimi qiymətləndirib: “Bu görüş Xəzəryanı ölkələr, həmçinin, Azərbaycan üçün də əlamətdar hadisədir. Uzun müddətdir müzakirə olunan bu sənəd - Xəzərin hüquqi statusunu müəyyənleşdirən Konvensiya imzalandıqdan sonra bir çox layihələr reallaşa bilićək. Fikrimcə, bundan sonra genişmiqyaslı və mehsuldar bir əməkdaşlıq start veriləcək”.

Rusyanın xarici işlər nazirinin müavini Qriqori Karasin isə “Kommersant” qəzetinə müsahibəsində deyib ki, Konvensiyaya görə Xəzər nə dəniz, nə də göl kimi qəbul olunacaq. Xəzərin xüsusi hüqu-



bele nəticəyə gəlmək olar ki, bütün ölkələr, xüsusən, Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibində kəmərlər çəkilməsi üzərində manə aradan qaldırılacaq.

Bu dəfə də bədxah qüvvələrin arzuları ürəklərində qaldı və onlar qarşılılarında, məhz Azərbaycanın qüdrətini gördülər

Azərbaycan hüquqi statusla bağlı danışıqlar, getdiyi bütün dövr ərzində, beynəlxalq hüquqa və qasıqlı etimada söyklənən milli mənafelerini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək, Azərbaycanın milli maraqlarının müdafiəsi qarşısında müəyyən güzəştər gediblər.

Digər bir məqam isə, müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən, Konvensiyanın imzalanması ərefəsində, xaricdəki anti-Azərbaycan qüvvələrin və erməni lobbisinə yaxın dairelərin, həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər 5-liyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışaraq, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərildilər. Lakin bu dəfə də bədxah qüvvələrin arzuları ürəklərində qaldı və onlar qarşılılarında, məhz Azərbaycanın qüdrətini gördülər. Daha dəqiq desək, yalnız “Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən, Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasetinə sədaqəti və xoş məramı bu kimi əhəmiyyətli Konvensiyanın imzalanması yolunda baryerlərin aşılmasına imkan verdi.

Ardı Səh. 4



qi statusu olacaq. Buna səbəb Xəzərin spesifik coğrafi, hidroloji və digər xüsusiyyətlərlə malik olmasıdır.

Eləcə də, Konvensiyanın imzalanması bir sira layihələrin icrasına təkan verir. Çünkü Konvensiyada kəmərlərin çəkilməsinin mümkünüyünə dair bənd var. Yəni, burda səhəb qaz, neft və digər kəmərlərdən gedir. Amma bu yalnız və yalnız ətraf mühitin qorunması üçün bütün tədbirlərin görülməsi şəraitində mümkündür. Bu baxımdan, Konvensiyanın imzalanmasını haradəsa Transxəzər neft və qaz kəmərlərinin tikintisi ilə bağlı ciddi danışıqların başlanması kimi də qiymətləndirmək olar.

Rusiyalı politoloq Pavel Klaçkova görə isə, V Sammit sanki uzun illər görülən işlərin yekunudur. Yeni konsepsiya bütün regionun təhlükəsiz və stabil qaydada inkişafını təmin etməlidir: “Məsələn, Xəzərin dibi ilə kəmər borularının çəkilməsi kimi mürekkeb bir məsələ var. Burada bütün ekoloji standartlar nəzəre alınmalıdır. Təhlükə yaratmaq, dənizi çırləndirmək olmaz. Ona görə də, Xəzər dənizinin hüququ statusunun tənzimlənməsi bu hövzənin nəqliyyat potensialının inkişafına da impuls vermiş olacaq”.

Beləliklə, bütün bunlardan, həm də



Azərbaycanın reallaşdırıldığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyasına çevirir

İlham Əliyev: “Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”



Əvvəli Səh. 3

Tarixi Konvensiyonun imzalanması istər
Azərbaycan üçün, istərsə də digər dörd ölkə üçün yeni perspektivlər açır

Bu arada, V Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyevin də bir sıra mühüm fikirləri bu tarixi hadisənin əhəmiyyətini ortaya qoymuş oldu. Dövlətimizin başçısı Sammitdə vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyonun imzalanması tarixi əhəmiyyətli sənəddir. “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib”-dəyə qeyd edən dövlətimizin başçısı, eyni zamanda, bildirib ki, Xəzər həmçinin sabitliyin qaranti olaraq da qiymətləndirilir: “Xəzər təhlükəsizlik, sabitlik dənizidir, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad, qarşılıqlı fəaliyyət mövcuddur ki, bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır”.

Yuxarıda da vurğulandığı kimi, Konvensiya beş ölkənin xalqlarının da həyatlarına yeni çalarlar, həmçinin, iqtisadi uğurlar getirəcək. Cənab İlham Əliyev vurğulayıb: “İmzalanmış Konvensiya Xəzəryanı ölkələrin six qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin və xalqlarımızın hayat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır”.

Digər tərəfdən, ölkə rəhbərimiz, xüsusilə, Xəzərin çirkənməsinin qarşısının alınması, ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından da Konvensiyonun öz töhfələrini verəcəyini bildirib: “Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və

böyük töhfə verir, görülən tədbirlər, xüsusi, neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirkənməsinin qarşısını almağa hədəflənib. Azərbaycan məməkün olan hər şeyi edir ki, Xəzər ekoloji

inkişaf və ekoloji sabitlik zonasına çevrilisin”.

Beləliklə, qeyd etmek mümkündür ki, bu məsələdə Azərbaycanın xüsusi yeri və rolü mövcuddur və Prezident İlham Əliyev

bu mənada, vurğulayıb ki, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırıldığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir: “Azərbaycanın Qazaxistana və Türkmenistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərqi-Qərb, Azərbaycandan keçmək İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirir, yeni iş yerləri yaranan, bizi bir-birimizə yaxınlaşdırıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsine şərait yaranan layihələdir”.

Dövlətimizin başçısı daha bir məqama da toxunaraq bildirib ki, məhz Şimal-Cənub Dəhlizi sayesində ölkələr arasında iqtisadi əməkdaşlıq güclənib və öz münbit səmərələrini verməkdədir. Buna misal kimi, dəhliz vasitəsilə İranla Rusiya arasında olan yüksəklərimərək məsələləri göstərmək olar: “İranla Rusiya arasında Şimal-Cənub Dəhlizi üzrə yüksəklərimərək 100 dəfədən çox artıb. Azərbaycan ərazisində bu istiqamətdə bütün işlər başa çatıb və biz yük axınının artmasını gözleyirik”.

Nəticə etibarilə, deyə bilərik ki, bu tarixi Konvensiyonun imzalanması istər Azərbaycan üçün, istərsə də digər dörd ölkə üçün yeni perspektivlər açır. Lakin en əsası isə budur ki, Zirvə Toplantısı və imzalanmış tarixi sənəd bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzəre alınmasına, ərazi bütövlüyünə hörmətə və bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə söykənir.

Rövşən NURƏDDİNOĞLU

“Azərbaycan ilə İran arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir”

*Azərbaycan Prezidenti İlham Əliyev Aktauda
İran Prezidenti Həsən Ruhani ilə görüşüb*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

AZERTAC xəber verir ki, görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulandı. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd olundu.

Prezidentlər Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxistanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanmış Konvensiyonun əhəmiyyətini vurgulayaraq onun gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etdilər. Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraqları doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.



“Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar var”


Aktauda Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olub

Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub. AZERTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev görüşdə çıxış edib: -Sizin Aktauda gəlmişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın oludq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülen işlərdən danişaraq Kurik və Lyanyunqan limanlarının açıldığını bildirib, Asiyadan Avropaya yüklerin tranziti ilə bağlı Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurgulayıb:

-Bugünkü görüş və nəhayət, bu Konvensiyانın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyani imzalamığımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Size böyük uğurlar arzulayırıam.

xxx



Azərbaycan Prezidenti İlham Əliyev:
-Çox sağ olun hörmətli Nursul-

tan Abışoviç. Qardaş Qazaxıstan torpağında yenidən olmağımdan çox şadam. Mən birinci dəfə deyil

ki, Aktaudayam və ilk növbədə, Sizi böyük nailiyyətlər, dəyişikliklər münasibətə təbrik etmək is-

tərdim. Şəhər dəyişib, müasirdir, xeyli müasir binalar var, infrastruktur, aeroport. Belə ki, bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir. Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurik limanının açılışı münasibətə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bize daha sıx integrasiya etməyə imkan yaradacaq. Siz bilirlərin ki, biz may ayında Əlet limanını açdıq. Yəni, bütün nəqliyyat integrasiyası baş verib. Əlbəttə ki, bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqtəyi-nəzərdən çox səmərəli olacaq. Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın imzalanması tarixi xarakterli sənəddir.

Bir çox mürekkeb məsələlər üzre konsensusun əldə edilməsində Sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəələrinin yerinə yetirilməsinə səy göstərcəyik. Bizim ikitərəfli münasibətlərimizə gəlincə, onlar çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi xatırlayıraq. Nəticələr yaxşıdır, fəal əməkdaşlığın davam etdirilməsinə ümidi edirik.

Dövlət başçıları Aktauda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər

Avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirve toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmenistan Prezidenti Gurbanguly Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxbılar.

AZERTAC xəbər verir ki, gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.



Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də paytaxtin Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa olunan Abşeron Logistika Mərkəzinin açılışında iştirak edib.

AZERTAC xəbər verir ki, dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildiren lenti kəndi. Prezident İlham Əliyev Abşeron Logistika Mərkəzinin fəaliyyəti ilə tanış oldu.

Abşeron Logistika Mərkəzinin direktoru Ziya Ağayev görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, mərkəzin inşasına 2017-ci ilin aprelində başlanılıb. Tarixi İpək yolunun üzerinde yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yüksəkşəhər güclü 30 min ton təşkil edir ki, bu da ilde təqribən 11 milyon ton yüke bərabərdir. Bu mərkəz vasitəsilə Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı planlaşdırılır. Abşeron Logistika Mərkəzi bütün xidmətləri teklif etmək və xərclərin azalmasını təmin edir.

Müəssisə ilk mərhələdə 28 hektar ərazidə dəmir yolu və avtomobil yollarının qarşılıqlı əlaqəsini təmin edərək logistika xidməti göstərməye başlayacaq. İkinci mərhələdə ise 35 hektar ərazi üçün layihə hazırlanıb. Bu mərhələnin yekunlaşmasından sonra Logistika Mərkəzi həm



Azərbaycanın, həm də Qafqazın coğrafi logistik inkişafına, həmçinin ölkəmizin iqtisadi tərəqqisine böyük töhfə verəcək.

Mərkəz vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfinən həyata keçirilir.

Logistik xidmət tərəfdəşəlarının əməkdaşlığı məhsuldarlığı və səmərəliliyi daha da artıracaq. Mərkəzin yaradılmasında əsas məqsəd ən müasir üsullarla məşterilərin isteklərini təmin etməkdir. Bunun üçün bütün xidmətlər "vahid pəncərə" sistemi ilə bir nöqtədən təmin olunur. Müəssisədə ümumilikdə 350 nəfər işlə təmin edilib.

Vurgulandı ki, Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölülü yük terminali, 8100

kvadratmetrlik qaplı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərəcək. Mərkəzdə yük maşınları üçün 200 yerlik park yaradılıb, dəmir yolu köprüsi və avtomobil yolları inşa edilib. Burada üçmərtəbəli gömrük, inzibati və müştəri xidmətləri binası, həmçinin giriş-cıxa nəzarət, texniki, ictiyi obyekt binaları inşa edilib.

Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləme xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Müəssisədə illik yüksəkşəhər qabiliyyəti 3,5 milyon ton olan terminal vasitəsilə idxl, ixrac və tranzit yüklerin daşınması da icra olunacaq.

Abşeron Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qıtələri birləşdirən tarixi İpək yolunun

mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Mərkəzin ərazisi ticaret, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir. Bu müəssisəsinin "Meyveli" MMC-ye, Bakı Baş Gömrük İdarəsinə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticaret Limanına, "Sədərək" və "Bina" ticaret mərkəzlərinə, həmçinin digər biznes strukturlarına yaxınlıqda yaradılması onun iqtisadi əhəmiyyətini daha da artırır. Təxmini hesablamlara görə, gün ərzində 750-800 yük maşını şəhər mərkəzində yerləşən stansiyalardan boşalan yükleri şəhərdaxili anbar və tikinti materialları bazarlarına daşıyır. Bu yüklerin şəhərdəki məntəqələrə, inşaat materialları mağazalarına və bazalarına çatdırılması paytaxtda nəqliyyatın hərəkətində sıxlıq və digər problemlər yaradır. Logistika Mərkəzinin yaradılması bu problemi həll etməklə

yanaşı, həm də Bakının ekoloji durumunu daha da sağlamlaşdıracaq. Belə ki, Bakıtrafi dəmir yolu stansiyalarından Abşeron Logistika Mərkəzine yöneldiləcək yüklerin həcmi 0,8 milyon ton olacağı ehtimal edilir. Beləliklə də Bakıya gələn 2 milyon ton yük şəhərdən keñarda yerləşən Abşeron Logistika Mərkəzine yöneldiləcək. Bu da orta hesabla 125 min yük avtomobili deməkdir.

Bu mühüm infrastruktur obyekti-nin Bakı-Tbilisi-Qars, İran-Astara-Bakı, Rusiya-Yalama-Ələt dəmir yolu marşrutları ilə əlaqəsi var. Bakı-Tbilisi-Qars dəmir yolu tam güc ilə fəaliyyətə başladıqdan sonra bu mərkəz vasitəsilə qonşu ölkələrlə idxl-ixrac əməliyyatlarını, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarını daha çevik yerinə yetirməye imkan yaranacaq. Mərkəzin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.



Con Batçelor: Ermənilər ətraf mühitə qarşı da düşməncilik edirlər

ABS-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" radioverilişinin aparıcısı Con Batçelorun Azərbaycan ilə bağlı hazırladığı növbəti verilişin qonağı ölkəminin ABŞ-dakı səfiri Elin Süleymanov olub. AZERTAC xəber verir ki, bu veriliş Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə hazırlanıb. Əvvəlcə Con Batçelor Gəncə haqqında qısa məlumat verib, bir vaxtlar Qərba və ya Şərqi gedən karvanların məhz bu şəhərdə dayandığını qeyd edib. Bildirib ki, müasir dövrdə isə dəmir yolları və borusu kəmərləri Gəncədən keçir.

Con Batçelor deyib ki, Gəncədə olduğu müddədə o, Tərtər rayonuna da səfər edib, cəbhə xəttində olub. Aparıcı deyib ki, cəbhə xəttinə o, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və general Hikmət Həsənovun müşayiəti ile gedib, münaqişənin dəhşətlerini öz gözleri ile görüb. Məcburi köçkünler üçün cəbhə xətti yaxınlığında yeni qəsəbələr salınır ki, onlar öz rayonlarından uzaq düşməsinlər.

Səfir Elin Süleymanov Ermənistandan Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin tarixindən ətraflı məlumat verərək deyib: "Biz təmas xəttindəki regionlara səfər etdik və hər şeyi öz gözlərimizlə gördük. Təessüf ki, Ermənistan-Azərbaycan münaqişəsi 25 ildir davam edir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizi işgal olunub, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var".

Diplomat, həmçinin Azərbaycan dövlətinin məcburi köçkünlərin ehtiyaclarının qarşılılanması, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görüdüyü işlərə də toxunub. Bildirib ki, Prezident Əliyevin bu cür yanaşması Azərbaycanın həssas təbəqəsine ünvanlanıb ki, onların bütün ehtiyacları ödənilsin və onlar özlerini təcrid olunmuş hesab etməsinlər.

Con Batçelorun regiondakı ölkələr-



lə müqayisədə Ermənistandan inkişaf etmeməsi, Ermənistandan başqa, həminin zenginlaşması fikrinə cavab verən səfir Elin Süleymanov vurğulayıb ki, işgal siyasetinə bağlı qalmaqla Ermənistən ona inkişaf gətirəcək işlərden tecrid olunub. "Onlar da bu inkişafın bir hissəsi ola bilərlər. Əsas ehtiyac duyulan məsələ sülh razılığının elədə olunmasıdır. Yəni, biz Azərbaycan xalqının təhlükəsizliyini istəyirik. Biz torpaqlarımızın azad olunmasını, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdularına qayıtmasını istəyirik. Bunun üçün sülh lazımdır", - deyə səfir vurğulayıb.

Con Batçelor programında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla rayonda kənd təsərrüfatının inkişafı, fermərlərin ehtiyaclarının ödənilməsi istiqamətində aparılan işlər barədə səhbetində de danışıb.

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, ne Azərbaycan xalqına, nə də Ermənistən xalqına yaxşı nəticə vəd etmir. Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlarada toxunulub. Səfir Elin Süleymanov bildirib ki, təessüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - ister dini olsun, isterse də digər, - istifadə etməyə cəhd göstərirler.

Qeyd edək ki, ABŞ-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib. "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidi radiokanallar tərəfindən hem canlı, hem də audio yazısı geniş yayımlanır. Həftənin her günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Azərbaycan tərəfinin 180 min hektarı suvarıla bilmir, çünkü erməni tərəfi suyu çaya axmağa qoymur. Su yalnız qış mövsümündə ora axır. Yəni, bunun məqsədi nedir?

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, ne Azərbaycan xalqına, nə də Ermənistən xalqına yaxşı nəticə vəd etmir. Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlarada toxunulub. Səfir Elin Süleymanov bildirib ki, təessüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - ister dini olsun, isterse də digər, - istifadə etməyə cəhd göstərirler.

Qeyd edək ki, ABŞ-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib. "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidi radiokanallar tərəfindən hem canlı, hem də audio yazısı geniş yayımlanır. Həftənin her günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, ne Azərbaycan xalqına, nə də Ermənistən xalqına yaxşı nəticə vəd etmir. Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlarada toxunulub. Səfir Elin Süleymanov bildirib ki, təessüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - ister dini olsun, isterse də digər, - istifadə etməyə cəhd göstərirler.

Qeyd edək ki, ABŞ-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib. "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidi radiokanallar tərəfindən hem canlı, hem də audio yazısı geniş yayımlanır. Həftənin her günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, ne Azərbaycan xalqına, nə də Ermənistən xalqına yaxşı nəticə vəd etmir. Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlarada toxunulub. Səfir Elin Süleymanov bildirib ki, təessüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - ister dini olsun, isterse də digər, - istifadə etməyə cəhd göstərirler.

Qeyd edək ki, ABŞ-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib. "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidi radiokanallar tərəfindən hem canlı, hem də audio yazısı geniş yayımlanır. Həftənin her günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Səfir Elin Süleymanov münaqişənin 30 ilə yaxındır davam etdiyini deyib. Bu, ne Azərbaycan xalqına, nə də Ermənistən xalqına yaxşı nəticə vəd etmir. Veriliş zamanı bu yaxınlarda Gəncə şəhərində baş verən təxribatlarada toxunulub. Səfir Elin Süleymanov bildirib ki, təessüf, bəzi güclər Azərbaycanda sabitliyi və ölkənin inkişafını istəmirlər. Onlar bunu pozmaq üçün istənilən vasitədən, - ister dini olsun, isterse də digər, - istifadə etməyə cəhd göstərirler.

Qeyd edək ki, ABŞ-in məşhur və geniş auditoriyaya malik olan "Con Batçelor Şou" (John Batchelor Show) radioverilişinin aparıcısı Con Batçelor iyulun 29-dan avqustun 4-dək Azərbaycana səfər edib. "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir. ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidi radiokanallar tərəfindən hem canlı, hem də audio yazısı geniş yayımlanır. Həftənin her günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Ermənistən tərəfindən Sərsəng Su Anbarından yayda su buraxılışının dayandırılması, qısdə isə daşqınlar yaradılmasını Azərbaycan, xüsusilə Tərtər və ətraf rayonların yerli əhalisine və ətraf mühitə qarşı müharibə kimi xarakterizə edən C.Batçelor bunu "terror" və "hərb cinayət" adlandırib. C.Batçelor təmas xəttinin Azərbaycan tərəfində inkişafin, Ermənistən işğal etdiyi ərazilərdə isə səfəlatın müşahidə edildiyini vurğulayaraq qeyd edib ki, Ermənistən tərəfinin işğalçı siyaseti davam etdirməsi nəinki regional sülhə ve sabitliyə ziyan vurur, Ermənistən regionda həyata keçirilən layihələrdən tecrid edir və erməni xalqının gələcəyini zədələyir. ABŞ-da isə bu münaqişə haqqında kifayət qədər məlumatın olmaması məni narahat edir.

Bakı Şəhər İcra Hakimiyyəti iaşa obyektlərinə vaxt verdi

Bakı şəhər Hakimiyyəti və

Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayon icra hakimiyyətləri ilə birgə paytaxtımızda fealiyyət göstərən iki restoran və şadlıq evlərinin sahibləri ilə maarifləndirci görüşlərini davam etdirir. SİA-ya Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumatə görə, görüşlərin keçirilməsində əsas məqsəd restoran və şadlıq evlərindən atmosferə zərərli qazların, tüstünün və kəskin qoxunun buraxılmasına, paytaxtin ekologiyasının çirkənməsinin qarşısını almaqdır.

Tədbirlərdə sahibkarlara bildirilib ki, atmosferin çirkənməsinin qarşısını almaq məqsədi ilə restoranların tüstü bacalarında xüsusi filtr quraşdırılmalıdır. Vətəndaşlara izah edilir ki, filt quraşdırılmayan restoran və şadlıq evlərinin sahibləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimələnəcək. Belə ki, cərimənin məbləği quraşdırılacaq qurğulara verilən puldan qat-qat çox olacaq. Sahibkarlara bir daha bildirilir ki, əgər məqsəd normlara cavab verməyən restoranları cərimələmək olsayıdı, heç bir xəbərdarlıq etmədən cərimələr yazılırdı. Amma məqsəd cərimələmək yox, problemi tam olaraq aradan qaldırmaqdır. Ona görə de Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlarla, sahibkarlara görüşüb onlara bildirir ki, bu məsələ həllini tapmalıdır və bunun başqa yolu yoxdur. Bunu üçün de böyük restoran və şadlıq evlərinin sahiblərinə vaxt verilib ki, 15 gün ərzində həmin qurğuları quraşdırılaqla siz paytaxtin ekologiyi təmizləyin qorumuş olacaqsınız.

Ermənistən ordusunun növbəti təxribatı naticasında hərbi qulluqçumuz yaralanıb



Ermənistən Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkilə vəziyyə

Tahir Mirkişili: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür"



Avqustun 12-də Qazaxistanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirve toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd təsdiq edildi. Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanan Konvensiya regionda neft və qaz ehtiyatlarının keşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək. Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati, siyasi ekspert Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, İran Xəzərin bölməməsini "göl prinsipi" üzrə, yəni, hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə "dəniz prinsipi" üzrə, yəni, orta xətt ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunmasını, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Ötən müddət ərzində Azərbaycan, Qazaxistan və Rusiya, həmçinin Qazaxstan və Türkmenistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölməməsini razılaşdırıldılar. "Bu məsələ ilə bağlı 22 il ərzində 5 sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirve toplantısında Xəzərin dibinin "dəniz prinsipi", suyunun isə "göl prinsipi" əsasında bölməməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Deniz Hüquq Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölməməsini əhatə edir. Konvensiyasını bütövlük də Xəzər dənizine aid etmek mümkün deyil. Belə ki, konvensiyadakı "dəniz" anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmaya da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasına labüb edirdi", - deyə T.Mirkişili vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çerçivəsində ədalətli bölgüsünü və "qazan-qazan" prinsipini təklif etse də, müəyyən sənəd maneələr yekun statusla bağlı razılışma əldə edilməsine imkan vermir.

Azərbaycanın sənədin razılaşdırılmasındaki müümrolundan bəhs edən deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirve Toplantısının ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verdiyini ifade edib. Tahir Mirkişili deyib: "İndiye qədər tənzimlənməyən Xəzərin hüquqi statusu Türkmenistan ilə Azərbaycan arasında sualtı Transxəzər Qaz Kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmenistan verəcək. Sənədə əsasən ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər". Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanmasının çox önəmli hadisə olduğunu söyləyən deputata bildirib ki, bu sənəd Azərbaycanın illər boyunca irəli sürdüyü mövqə ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda getirəcək.

İŞİD lideri ağır yaralanıb



IŞİD qruplaşmasının rəhbəri Əbu Bəkr el-Bağdadi İraq Herbi Hava Qüvvələrinin Suriyada keçiridiyi əməliyyat neticəsində ağır yaralanıb. SİA TASS agentliyinə istinadla xəber verir ki, bu baredə İraq keşfiyyatında olan mənəbə bildirib. Onun sözlərinə görə, el-Bağdadi qruplaşmanın qərargahında olan zaman İraq aviasiyasının zərbəsinə məruz qalıb. Reydin iyun ayında keçirildiyi bildirilse də, məkan göstərilməyib. Məlumatda qeyd olunur ki, İŞİD rəhbəri aldığı yaralar səbəbindən vəzifəsini icra etmək qabiliyyətini itirib. Silahlıların bir hissəsi onun yerinə Əbu Osman ət-Tunisinin namizədliyini irəli sürb ki, bu da qruplaşmanın sıralarında parçalanmaya səbəb olub.

Bəhruz Quliyev: "Konvensiyanın imzalanması eyni zamanda qızıl ortanı tapdır"

"İmzalanmış Konvensiya eyni zamanda beş ölkənin iqtisadi və siyasi maraqlarının üst-üstə düşməsi kimi də qiymətləndirilə bilər". Bu fikirləri AZƏRTAC-a siyasi ekspert Bəhruz Quliyev avqustun 12-də Qazaxistanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirve toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edərək deyib.

Onun sözlerinə görə, hələ 1992-ci ilden başlanan uzun və çətin yolunda 2018-ci ilin 12 avqustunda uğurla nəticələnməsi əsasında Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin qətiyyətli siyaseti dayanır: "Əger burada beş ölkənin siyasi-iqtisadi maraqlarının təmin olunması amili dayanıbsa, deyərdim ki, Azərbaycanın maraqları digər dövlətlər tərəfindən xüsusilə nəzəre alınır. Əlbətə, burada əsas məqam Xəzər hövzəsində təhlükəsizlik və sabitlik qarantının təminatıdır, ancaq başqa tərefdən, ortada digər faktorlar da mövcudur ki, onlardan biri kimi, Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərqi-Qərb və Şimal-Cənub dəhlizlərini göstərə bilərik. Əbəs deyil ki, bu dəhlizlərin istifadəsi Xəzər beşliyinə aid olan ölkələrin bir-biri ilə daha six iqtisadi əməkdaşlıqlarına münbət şərait yaradır. Ən sadə bir faktə nəzər salaq. Əger statistik rəqəmlər müraciət edərsək, görərik ki, təkə ötən il Şimal-Cənub marşrutu üzrə Azərbaycan ərazisində 1700



ton, bu ilin yalnız 7 ayı ərzində isə 175 000 ton yük daşınır. Bu isə yüksəkşima həcmiñ ötən ilə müqayisədə təqribən 100 dəfədən çox artması deməkdir.

Yaxud, dövlət başçımızın da öz çıxışında xatırlatdığı kimi, qonşu İran və Rusiya arasında Şimal-Cənub dəhlizi üzrə yükdaşımaları 100 dəfədən çox artıb. Əlbətə, bütün bunlar bilavasitə Azərbaycanın Xəzər regionundakı xüsusi yerinin və təşəbbüsü ilə reallaşdırıldığı layihələrin məntiqi nəticəsidir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanın V Zirve toplantısındaki yeri ali olaraq qiyamətləndirilir, ölkə rəhbərləri növbəti təşəbbüsler üçün müzakirələr həzir olduqlarını bəyan edirlər.

"Azərbaycan digər dövlətlər tərəfindən hər zaman öz qonşuluq və əməkdaşlıq siyasetinə sadıq olan ölkə olaraq tanınır"- deyə qeyd edən Bəhruz Quliyev görə, Konvensiyanın imzalanması yeni perspektivlər açır, eləcə də ölkəmizin qarşılıqlı, bərabərhüquqlu maraqları nəzərə alınır, xüsusilə, ərazi bütövlüyüne hörmətə yanaşılır: "Bütün bunlar ölkələrin suverenliyinə əsaslanan münasibətlərin bariz nümunəsi olaraq da dəvətləndirilməlidir".

Elman Nəsirov: "Xəzərin statusu haqqında Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığı yeni müstəviyə çıxarácaq"

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı 1996-ci ildən konkret sənəd üzərində aparılan danışıqlar öz məntiqi nəticəsini verdi. Avqustun 12-də Qazaxistanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentləri tarixi əhəmiyyətli sənədi imzaladılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputati Elman Nəsirov bildirib.

Bu il martın sonunda İran Prezidenti Həsən Ruhani Bakıda səfəri zamanı imzalanmış "Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi" haqqında Anlaşma Memorandumun Xəzərin hüquqi statusuna dair Konvensiyanın razılışdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıdığını söyləyən E.Nəsirov deyib: "İran Prezidentinin Azərbaycana səfəri zamanı aparılan danışıqlar onunla nəticələndi ki, Xəzərdə müvafiq blokların birgə istifadəsi ilə bağlı razılışma elə edildi. Beləliklə, bu ilin mart ayının sonunda uğurlu Azərbaycan-İran danışıqları yekun Konvensiyanın imzalanması yolunda çox mühüm, həlliçi addimlardan biri oldu.

Bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi balanslı, çoxvəktorlu, tərəzələndirmiş xarici siyaset kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq münasibətlərdəki mövqeləri daha da möhkəmlənir. Azərbaycanın digər ölkələrlə ikitərəflı əlaqələri daha da genişlənir. Hesab edirəm ki, əgər Azərbaycanın İran, Rusiya, Qazaxistan, Türkmenistanla ikitərəflə

münasibətləri belə yüksək səviyyədə olmasaydı, haqqında bəhs etdiyimiz Konvensiyanın imzalanması mümkün olarıb. Yəni, bu sənəd ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasetdə ikitərəflı münasibətlər formatına prioritət istiqamət kimi yanaşmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir".

Deputat qeyd edib ki, bu Konvensiyanın imzalanması sözün həqiqi mənasında dövrümüzün mürəkkəb məsələlərindən birinin həll olunması deməkdir. Bu, regionda sülh, sabitliyə xidmet edən, Xəzəryanı dövlətlər arasında münasibətlərin yeni səviyyəsini müəyyən edən, yəni mərhələsinin əsasını qoyan bir sənədir. Bu Konvensiyanın dostluğa, əməkdaşlığa, qardaşlıqla xidmet edir. Bu nöqtəyə nəzərdən imzalanmış Konvensiyanın həm siyasi, həm iqtisadi, həm geoqrafisi, həm də geostrateji əhəmiyyəti mövdudur.

Elman Nəsirov diqqət çatdırıb ki, imzalanmış Konvensiya Xəzərin hüquqi statusunu müəyyənləşdirmək yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə ehtiva edir. Ona görə de bu sənədin qəbulu bütün tərəflər üçün uğurludur. Yəni, bu tarixi razılışma Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziidiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. "Sülhə, təhlükəsizliyə, əməkdaşlıqla xidmet edən bu sənədin imzalan-



ması, eyni zamanda, digər regionlar üçün də böyük əhəmiyyət kəsb edir. Yeni əməkdaşlıq mühiti Şimal-Cənub və Şərqi-Qərb dəhlizlərinin inkişafına stimul olacaq. Nəticə etibarı ilə bu, Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviye çıxarácaq. Burada həm siyasi, həm iqtisadi, humanitar, təhlükəsizlik sahələrində əməkdaşlıqlı səhəbət gedir", - deyə deputat vurğulayıb.

Elman Nəsirov qeyd edib ki, hər zaman olduğu kimi mühüm tarixi əhəmiyyətli sənədin imzalanması ərefəsində antiəzərbaycan qüvvələr, erməni lobbisinə yaxın olan siyasi dairələr müxtəlif yollarla belə bir tarixi razılışmanın elə edilməsinə mane olmağa çalışırlar. Çünkü hamiya aydınları ki, belə bir sənədin imzalanması Azərbaycanın mövqeyini dəha da gücləndirəcək, ölkəmiz dəha da inkişaf edəcək. Həmin bu qüvvələr bu səbəbdən də yuxularına haram qatıb, cürbəcür ssenariləri işə salmaq istəyirdilər. Hər zaman olduğu kimi bu dəfə de onlara arzuları ürkəklərində qaldı. Son neticədə Xəzərin hüquqi statusunun müəyyən edilməsə bağlı həllini tapdı, yəkin Konvensiya imzalandı. Bu, bir dəha onu göstərdi ki, Azərbaycan Prezidentinin siyasi iradəsinin, onun qonşu dövlətlərlə apardığı məhrəbən qonşuluq siyasetinin, qonşu dövlətlərin liderləri ilə yaratdığı six ünsiyyətin, dostluq münasibətlərinin sayesində 26 ildən çoxdur həllini tapmayan problem öz həllini tapdı.

Vüqar Rəhimzadə: "Konvensiya Xəzər hövzəsində yeni əməkdaşlıq platforması yaradacaq"

"Ötən həftə Qazaxistannın Aktau şəhərində Xəzəryanı ölkərin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması tarixi hadisədir. 1992-ci ildən bəri Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması ilə bağlı keçirilən görüşlər və aparılan danışqlar nəhayət, məntiqi sonluqla yekunlaşdır.

Məlum olduğu kimi, sənəd üzərində iş 1996-ci ildə aparılmağa başlanıb. 2003-cü ilde Astanada Azərbaycan, Rusiya və Qazaxistan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb, Xəzərin dibinin bölünmesine dair yekun razılığla imza atılıb. 2010-cu ildə Bakıda keçirilən III Zirvə Toplantısı əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi töhfə verib, "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb. 2018-ci ilin mart ayında İranın prezyidenti Həsən Ruhaninin ölkəmizə səfəri zamanı imzalanan Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu Konvensiyanın razılışdırılması istiqamətində böyük önem daşıyır. Sevincidərli haldır ki, Konvensiya uzun illərdir ki, Xəzər hövzəsindəki mövcud ziddiyətli məqamlara son qoyacaq, yeni əməkdaşlıq platforması yaradacaq." Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzətinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər regionda gələcədəki uğurlu əməkdaşlıqlardan, sülh və sabitliyin daha da möhkəmləndirilmə-



sindən xəbər verir: "Regionda sülh və məhribən qonşuluq siyaseti həyata keçirən Azərbaycan xarici siyaset kursunda daim bu prinsipləri əsas götürüb. Elə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal layihelərə nəzər salsaq və görərik ki, bütün bunlar sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı münasibətlərin qurulmasına və daha da genişləndirilməsinə xidmət edir. "Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin ve sabitliyin başlıca qarantidır..." Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işleyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib," deyə bildirən Möhtərəm Prezidentimiz, xüsusi olaraq vurğulayıb ki, Konvensiya Xəzəryanı ölkələrin six qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin və xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Qeyd etdiyimiz kimi, ümumilikdə, Azərbaycan regional sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə öz töhfəsini verir."

"İki sahil" qəzətinin baş redaktoru vurğulayıb ki, Konvensiyanın imzalanmasında mühüm məqamlardan biri də Xəzər hövzəsində dondurulmuş və mübahisəli yataqların birgə işlənilməsi ilə bağlı olacaq: "Azərbaycan uzun illərdir ki, Xəzər hövzəsindən hasil etdiyi enerji resurslarını Avropana ixrac edir. Məlum olduğu kimi, XXI əsrin layihəsi adlandırılın və dünyadın enerji xəritəsini dəyişən "Cənub

Qaz Dəhlizi" layihəsinin əsas təbii qaz mənbəyi "Şahdəniz" qaz-kondensat yatağıdır. Göründüyü kimi və ölkəmizin sahib olduğu enerji resursları milli maraqlarımıza, xalqımızın mənafeyinə uyğun istifadə olunmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm amildir. Şübhəsiz ki, Xəzəryanı ölkələr, o cümlədən, Azərbaycan Konvensiyadan böyük iqtisadi fayda götürecek, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərindən maneeler aradan qaldırılacaq. Bu gün mütəxəssislərin hesablamalarına görə, Xəzərin şelfində 50 milyard barrel neft və 9 trilyon kubmetr qaz yataqları var. Bu yataqların istismarı isə Xəzəryanı ölkələrə bir neçə trilyon dollar gelir götirecek. Bununla yanaşı, daha çox yataqların kəşf olunacağı da mümkün proqnozlar sırasındadır."

Vüqar Rəhimzadə əlavə edib ki, Konvensiya beynəlxalq yükdaşımalarla da Xəzəryanı ölkələrin rolunu daha da artıracaq: "Yeni əməkdaşlıq platforması beynəlxalq yükdaşımalarında Xəzər beşliyi ölkələrinin payının artmasına götərib çıxarácaq. Bu gün Avropa İttifaqı ilə Çin arasında yük daşımalarının 3 faizi regionun payına düşür. Mövcud razılaşmadan sonra bu rəqəm artacaq, Şimal-Cənub və Şərqi-Qərb dəhlizlərinin inkişafına yeni tekan verəcək. "Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında mühüm rol oynayır" deyən Möhtərəm Prezidentimiz Zirvə Toplantısında çıxışı zamanı vurğulayıb ki, Azərbaycanın öz tranzit xidmətlərini təqdim etdiyi Şərqi-Qərb və Şimal-Cənub dəhlizləri iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaranan, ölkələri bir-birinə yaxınlaşdırıban, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir."

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində üç gün ərzində 71 əcnəbi saxlanılıb



Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir. DMX-dən AZERTAC-a bildirilərlər ki, Xidmət tərəfindən üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı müxtəlif ölkələrin vətəndaşları olan 71 əcnəbi saxlanılıb. Onlardan 10 nəfərinin Azərbaycan Respublikasının ərazisində gəlmişinə bəyan edilmiş məqsədlərini pozduqları, 8-nin qeydiyyat ünvani üzrə yaşamadıqları, 53 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənəşdirilib. Saxlanılmış əcnəbilərdən 51 nəfər barensində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb

Bu ilin ilk yeddi ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 457,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz az vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən AZERTAC-a bildirilərlər ki, bu azalma neft sektorunda investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 19 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 65,5 faiz artıb. Ümumi sərmayənin 72,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, istifadə olunmuş vəsaitin 71,1 faizi məhsul istehsalı obyektlərinin, 21,1 faizi xidmət sahələri üzrə obyektlərin, 7,8 faizi isə ümumi sahəsi 1097,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaiti ümumi sərmayənin 56,6 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayenin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,8 faiz, bank kreditləri 13,7 faiz, büdcə vəsaitləri 24,9 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, büdcədən kənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.



"Aktau konvensiyası region üçün yeni imkanlar yaradır"

"Ülumiyetle, Xəzərin hüquqi statusu ilə bağlı məsələni hələ illər önce çox aktual bir mövzu kimi gündəmə gətirən məhz Azərbaycan diplomatiyası olub. Eləcə də Yekun Konvensiyasının hazırlanması və onun imzalanmasında da ən aparıcı güclərdən biri Azərbaycan diplomatiyasıdır. Hələ 1990-ci illərin əvvəllerində Xəzərin hüquqi status məsəlesi bu qədər aktual idi. Azərbaycan Xəzərin enerji daşıyıcılarını Qərb bazarlarına bağlayan dərhal sonra Xəzər dənizinin hüquqi statusu problem daha aydın əzə çıxdı. Məlumdur ki, Xəzərin enerji daşıyıcılarını Qərb bazarlarına ilk çıxardan ölkə məhz Azərbaycan olub. Azərbaycanın xarici siyasetində və Xəzər stratejiyasında fikrimcə bir neçə məsələ ötən gün Qazaxistənin Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında Xəzər dənizinin hüquqi statusuna dair imzalanan Konvensiyanın uğurla yekunlaşmasında çox həlledici rol oynadı". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzətinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, ümumən Xəzərin yekun Konvensiyası imzalana qədər Azərbaycanın bir neçə istiqamətdə atdığı addımlar bu uğurlu nəticəni şərtləndirdi: "Bunların birincisi Azərbaycanın Xəzəryanı dövlətlərlə münasibətdə çox konstruktiv mövqə göstərməsidir. Bildiğiniz kimi Azərbaycan hem status danışqlarında, hem də Konvensiya imzalana qədər Xəzərin enerji ehtiyatlarının işlənməsində olduqca konstruktiv davranış sergileyib. Azərbaycanın imzaladığı Konvensiyaya qədər bezi rəsmi sənədlər var ki, bunlar da Konvensiyanın imzalanmasına doğru gedən yolda çox həlledici rol oynadı. Məsələn, 2003-cü ildə Azərbaycan-Türkmenistan-Qazaxistən və Rusiya arasında imzallanmış Xəzərin dibinin bölünməsi ilə bağlı üçtərəfli saziş, 2010-cu ildə Xəzərin üçüncü sammitində Azərbaycanın fəal iştirakı ilə imzallanmış Xəzərdə təhlükəsizliklə bağlı saziş fikrimcə Konvensiyaya doğru gedən yolda çox həlledici rol oynadı. Əlbəttə ən müstəsna əhəmiyyətli rol cənab Prezidentin de qeyd etdiyi kimi Xəzərin ekologiyasının və ətraf mühitinin qorunması sahəsində Azərbaycanın hem bir Xəzəryanı ölkə olaraq öz dövlətçilik maraqlarından çıxış etməsi nəticəsində bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi, hem də beynəlxalq ISO standartlarının çox məsuliyyətə tətbiq olunması nəticəsində Xəzərin bioetiqitlərinin qorunmasıdır.

Fikrimcə Xəzər dənizinin ekoloji mühitinin və bioetiqitlərinin qorunmasında və bərpa olunmasında Azərbaycanın inidyedək göstərdiyi fəaliyyət bir nümunədir. Men başqa ölkələrin bu yönəli fəaliyyətlərini heçə endirmək istəmirəm. Təbii ki, bu istiqamətdə başqa ölkələrin de çabaları, cəhdləri var. Amma Azərbaycanın bu sahədə göstərdiyi təcrübə, elədə etdiyi nəticələr demək olar ki nümunəvidir. Hesab edirəm ki, Xəzər dənizinin bundan sonra da sülh və təhlükəsizlik arealı kimi daha möhkəmləndirməsində və etibarlı olmasında Azərbaycanın göstərdiyi ekolojiyönümlü fəaliyyətdən xüsusi rol oynayacaq".

A.Quliyev bəzi məqamları da diqqətə çatdırıb: "Bu Konvensiyanın imzalanması ilə Azərbaycan Ermənistən hələ 1990-ci illərdə ortaya atıldığı Xəzəryanı ölkə statusu qazanmaq kimi xəyalı bir imzasını tamamilə iflasa uğradı. Hələ 1990-ci illərin əvvəllerində yeni Azərbaycan və Ermənistən yeni-yeni müstəqillik əldə etməyə başladığı dövrlərdə Ermənistən və onun lobbisinin ən ciddi cəhdərindən biri bu idi ki, Ermənistən Xəzəryanı ölkə status əldə etsin. Yeni tekər birbaşa Xəzərə bağlı olan bu 5 ölkə yox, Xəzərə yaxın olan bir neçə ölkə, o cümlədən Ermənistən da Xəzəryanı ölkə status əldə etmək istəyirdi. Cünki Ermənistən düzgün olaraq hesablamışdı ki, Xəzərin enerji ehtiyatları var. Bu enerji ehtiyatlarının dünya bazarına nəql olunmasında şərık olmaq üçün Ermənistən Xəzəryanı ölkə status qazanmaq və Xəzərə bağlı gedən proseslərdə iştirak etmək çox vacibdir. Ermənistən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvüdür və böyük cəhdə o proseslərə qoşulub. Eyni il Xəzərlə bağlı iqtisadi, siyasi proseslərə də qoşulmaq Ermənistən və onun lobbisinin çox ciddi hədəflərindən biri idi. Amma Azərbaycan diplomatiyasının tarixdə ən güclü qələbərindən biri Ermənistən Xəzəryanı proseslərə bir təref, şərık kimi qoşulmaq cəhdərini iflasa uğratmaqdən ibarət oldu".

Nəsimi rayonunda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclər birlüyü 12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə gənclərlə görüş keçirib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millet vəkili Məlahət İbrahimqızı, təşkilatın idarə heyətinin üzvü Azər Süleymanov və gənclər birliliyinin fəal gəncləri iştirak ediblər. Bu görüş işguzar səhər yeməyi mühitində müzakirələrlə keçirilib. Öncə gənclər ölkəmizin bütün guşələrində asude



vaxtin ve istirahətin keçirilməsi ilə bağlı yaradılan şəraitdə dañışaraq, özlerinin yay istirahət günlərinin təessüratlarından məlumat veriblər. Sonra YAP Nəsimi rayon təşkilatının gənclər birliliyinin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Gənclərin ölkəmizin içtimai-siyasi həyatında fəal iştirak etmək iddiyasında olduğunu və istəklərini, ölkə rəhbərliyinin, şəxslən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və

xarici siyasetin gənclər tərefindən dəsteklənməsini bildiriblər. Onlar son zamanlar sosial şəbəkələrdə ölkəmizin sürətli dinamik inkişafının, regionun lider dövlətinə çevriləməsinin, beynəlxalq səviyyədə artan nüfuzunun, insanların sosial rifahının yaxşılaşmasının bir sıra xarici siyasi dairələr tərefində qısqançılıqla qarşılandığını, bəzi hallarda isə düşmən mövqədə olmalarının narahatlıq doğurduğunu söyləyərək, Azərbaycanın bütün sağlam və intellektual gənclərinin bu qüvvələrə qarşı səfərbər olmalarının vacibliyini bildiriblər. Qeyd olunub ki, bu qüvvələr zaman-zaman sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı hücumu keçərək, ölkəmizin inkişafına mane olmağa, milli maraqlarımıza zərbe vurmağa və respublikamızın getdikcə artan reytingini zəiflətməyə cəhdler göstərirər. Lakin xalqımız, xüsusilə, gənc nəsil ölkəmizdə demokratik proseslərin inkişafını yüksək dəyərləndirir və bu şərait yaranan, Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirən Cənab İlham Əliyevin siyasi xəttini dəstekləyərək, düşmənlərə qarşı virtual mübarizəyə başlamışdır. Maraqlı diskussiya şəraitində keçirilən görüşdə gənclərin önemli təklifləri dinlənilib, qarşıda duran vəzifələr və müxtəlif layihələr müzakirə edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Ermənistən parlamentinin vitse-spikeri Azərbaycanın diplomatik uğurlarını etiraf edib

Avqustan 12-də Aktauda imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya"nın şərh edən Ermənistən parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistən yeni hökuməti müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrle münasibətləri möhkəmlənir.

AZERTAC Ermənistən KİV-lərinə istinadla xəber verir ki, imzalanmış Konvensiyaya görə Azərbaycan Xəzər şəffində yeni ərazilərə sahib olması Ermənistənli deputati narahat edib. Rəsmi Bakının düşünülmüş xarici siyasetini örnək göstərən Şarmazanov Ermənistənin yeni diplomatik cəhdələrini kəskin tənqid edib: "...Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş incidenti misal göstərə bilərem. Paşinyan heç cür əsaslandırma bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistən NATO-nun təlimlərində niye iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtılı Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu, bir siyasetçi üçün çox ugursuz cavabdır".

Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: "Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, habelə çox mühüm qonşumuz İranla sənədlər imzalayıb".



Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakiyati səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Merkezindən (DIM) Trend-ə verilən məlumatə görə, 13 avqust saat 16:55-ə olan məlumatə görə 44558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron erizəsine daxil edərək təsdiqleyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron erizəsini təsdiq etmeyib.

Ixtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixdək erizələrini təsdiq etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi erizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.



Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü ərəfəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz, Göytəpe, Yevlax, Zaqtala və Şəmkir şəhərlərində yerləşən hərbi hissələrində "Heydər Əliyev milli sərhəd strategiyamızın banisidir" mövzusunda seminarlar keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZERTAC-a bildiriblər



ki, seminarlardan əvvəl hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissələrdə Heydər Əliyev İdeoloji mərkəzlərində Ulu Önderin həyat və fəaliyyətini eks etdirən zəngin ekspozisiya ilə tanış olub və dahi rəhbərin əziz xatirəsini yad edərək büstü önnəne gül dəstələri düzübər. Azərbaycan Respublikasının dövlət himminin səslənməsi ilə başlanan seminarlarda ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən söz

açılib. Tarixə adını əbədi həkk etmiş nadir şəxsiyyətin hər bir Azərbaycan vətəndaşının qurur mənbəyinə çevrilmiş, Vətənə hədsiz məhəbbət, xalqının tarixine, mədəniyyətinə, mili mənvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən dənişilib.

Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğunun vurğulandığı seminarlarda böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırılanıb. Ulu Önderin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müvəffeqiyətlə yerinə yetirilmesi, ardıcıl həyata keçirilən islahatlar sayesində Dövlət Sərhəd Xidmətinin sürətə inkişaf edərək ölkəmizə sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməye qadir quruma çevriləməsi qurur hissi ilə vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsi olduğu xüsusi qeyd edilib. Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində keçirilən seminarlarda respublikamızın tanınmış ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Seminarların sonunda Ulu Önderin həyat və fəaliyyətinə dair sənədli filmlər nümayiş olunub.

Qazaxıstanlı ekspert: Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlİŞini asanlaşdıracaq

Aktauda imzalanmış Xəzərin hüquqi statusu barədə konvensiya regiona investisiyaların gəlİŞini asanlaşdıracaq. Bunu Trend-ə qazaxıstanlı politoloq Eduard Poletayev deyib.

E.Poletayevin sözlərinə görə, bu konvensiya uzunmüddətli perspektivə hesablanmış konseptual sənəddir: "Xəzər dənizinin nizamlanmamış statusu ferqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi".



İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir. Düzdür, bir sıra mübahisəli məqamlar konvensiyadan kənar qalsa da, bə məsələlər iki və ya üçtərəflə razılışmalarla həll olunacaq. Ümumilikdə konvensiyanın imzalanması Xəzəryanı dövlətlərin əməkdaşlığında şəffaflığın artırılmasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək".

Politoloq bildirib ki, bu sənəd həmçinin təhlükəsizlik üçün cari və potensial təhdidlərə cavab olacaq: "Konvensiya bir çox məsələrin münaqışsız həlli üçün şərait yaradıb. Sənədin imzalanması əsasən neft və qaz yataqlarının məsələsi barədə mübahisələrin həllini, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi imkanlarını, Xəzərdə təhlükəsizlik məsələlərinin, xüsusilə də üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin həll olunmasını asanlaşdırılmalıdır".

Qeyd edək ki, avqustan 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Azərbaycanın sürətli inkişafı ölkəmizin dünya dövlətləri arasında böyük gücə və nüfuzla malik dövlət olduğunu təsdiqləyir. 15 il əvvəl qarşıya qoyulan strateji məqsədlər, həyata keçirilən səmərəli daxili və xarici siyaset nəticəsində, bütün sahələrdə möhtəşəm uğurlar əldə edilib. Bu gün qətiyyətlə deyə bilərik ki, dövlət başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunub. Azərbaycanın regionun lider dövlətinə çevrilməsində elə bu uğurların bizi müşayiət etməsi səbəbdür.

Bu nailiyyətlərin nəticəsində Azərbaycan müasir dünya mətbuatının maraqla izlədiyi məkana çevrilib. Ölkdə görülən işlər, Azərbaycanın müstəqil dövlət olaraq son illərdə qazandığı uğurlar beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır. Dünyanın nüfuzlu mətbu orqanlarında respublikanın ictimai-siyasi-mədəni həyatı ilə bağlı dərc olunan məqalələr dövlətin əzəmətini, iqtisadi potensialını, sosial inkişafını və gücünü eks etdirir. Belə ki, Azərbaycanda neft sənayesinin inkişafı ilə yanaşı, qeyri-neft sektorunun, xüsusiylə turizm, yol-nəqliyyat infrastrukturunun inkişafına, yenidən qurulmasına böyük diqqət ayrıılır. İqtisadi yüksəlişi, sosial və mədəni tərəqqisi ilə seçilən Azərbaycanda yaranan bu mənzərə həyata keçirlən dövlət proqramları, islahatlar və genişmiqyaslı layihələr əsasında reallaşıb. Bu inkişaf müstəqil Azərbaycan dövlətinin paytaxtından da yan kecməyib. Qədimliyinə, ərazinin böyük lüğünə və əhalisinin sayına görə Şərqi qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakı bu gün böyük elmi-mədəni və sənaye mərkəzine

Azərbaycan müasir dünya mətbuatının maraqlı izlədiyi məkana çevrilib

çevrilib. Büyük inkişaf dövrünü yaşayan paytaxtimızı seyr edən, onun qonağı olan hər bir kəs paytaxtin simasının sürelə dəyişdiyinin şahidi olurlar. Bu ölkəmizin iqtisadi göstəricilərindən xəbər verir.

Bu günlərde Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində dərc edilən “Türk etdiyim, lakin fikirlərimdə yaşayan Bakı şəhəri” sərlövhəli məqalədə Bakının yeni inkişaf dövrünü yaşaması diqqətə çəkilir. Nəşrin baş redaktoru Əhməd Mütçünün müəllifi olduğu məqalədə Heydər Əliyev Beynəlxalq Aeroportunun, habelə, “Alov Qülliələri”nin, Xalça Muzeyi və digər memarlıq incilərinin, Qız Qalası və Şirvanşahlar sarayı kimi tarixi abidələrin onda böyük təessürat yaratdığını qeyd edib.

Müsəir dönyanın məşhur mehmanxana brendləri paytaxtımızı meqapolisə çevirib. Bu gün dönyanın məşhur otel brendləri - beşulduzlu "CW Marriott Abşeron", "Hilton Baku", "Four Seasons Hotel Baku", "Kempinski Badamdar", "Jumeirah Bilgah Beach Hotel", "FairmontBaku", "Excelsior", "Sheraton" və s. fəaliyyət göstərir. Dövlət Bayraqı Meydanı, "Crystal Hall", Heydər Əliyev Mərkəzi kimi tikililər və memarlıq inciləri kimi heyrətə səbəb olan nadir nümunələr Bakının panoramında yeni rənglər yaradıb. Yazında müəllif Bakı şəhərinə səfərinin təəssüratlarını oxucularla bölüşərkən paytaxtımızın təmizlik, təhlükəsizlik və bəşəri sivilizasiya şəhəri olduğunu vurğulayır.

Qeyd etmək verinə düşər ki.



son 15 ilde paytaxtin sürətli inkişaf dinamikasını təcəssüm etdirən amillərdən biri də müasir körpülər, yeraltı və yerüstü yol qovşaqları və keçidlər şəhəri olmasıdır. Bakının bu gün yeraltı saraylar şəhəri kimi təqdimi də əbəs deyil. Hər gün minlərlə insan şəhərimizin metros-tansiyalarından istifadə edirlər. Paytaxt metrosunun stansiyaları şəhər memarlığının şah əsərləridir. Bu gün Bakı özünün yeni inkişaf mərhələsindədir. Hər görülən iş onun tarixinə çevirilir. Bakıgözəlliliklərşəhəridir. Onun gələcəyinin isə, daha da gözəl və yaraşlı ola-cağına heç şübhə qalmır. Bugünkü inkişaf və tərəqqi, görülən işlər bu gələcəkdən xəbər verir.

Müellif məqalədə paytaxtimızın real panoramasına nəzər salmaqla yanaşı, Azərbaycanın tolerant bir ölkə olduğuna da diqqət yetirir. Azərbaycan etnosunun tarixine nəzər salsaq görərik ki, ölkə ab-

lisinin əsas hissəsini azərbaycanlılar təşkil etsə də, azsaylı xalqlar, etnik və milli qruplar da bu tərkibdə yer alıb. Belə ki, tatarlar, Məsxeti türkləri, tatlar, talişlər, dağ yəhudiləri, kürdlər, udilər, ləzgilər, avarlar, saxurlar, ruslar, molokanlar və s. daxildir. Müasir Azərbaycanda Qədim Alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahic, Buduq, Nij, Krashnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət seviyyesində qorunmaqdadır. Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında "Qızıl körpü" rolunu oyanayan Azərbaycan yaşayış üçün elverişli təbii şəraiti ilə tarixin müxtəlif dövrlərinin də bir çox insanları, qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb edib.

tarixi kökləri var. İnsan ləyaqətinə alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği isə ölkəmizdə qadağandır. Sivilizasiyaların qovuşağında yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir və bu, bir-birinin ardınca dərc olunan məqalelərdə bir daha əksini tapır. Mövcud millimədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyali diyar kimi dünya miqyasında mədəniyyətlərərası dialoqun bənzərsiz məkanı etmişdir.

Azərbaycanın sülhsevər ölkə kimi tarixən malik olduğu tolerantlıq ənənələrindən bəhs edilən məqalədə Prezident Cənab İlham Əliyevin 2017-ci ili ölkədə "İslam Həmrəyliyi ili" elan etməsi bütün dünyaya bir daha xoş niyyəti bir mesaj olaraq çatdırılır. Yazıda Azərbaycan Prezidentinin sözlərindən sitatlar göstirilərək, qeyd olunur ki, dini tolerantlıq irəliyə doğru təhlükəsiz inkişaf yoludur və islam aləminin ötən tarixi dövrlərlə müqayisədə, məhz bu gün birliyə və həmrəyliyə daha çox ehtiyacı vardır.

İldən-ilə ölkəmizin Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərərəsi Dialoq Forumu kimi humanitar və mədəniyyətlərərəsi dialoqa həsr olunmuş beynəlxalq tədbirlərə ev sahibliyini etdiyi xatırladan Əhməd Mütçün müasir dövrde Azərbaycanın dünya ölkələrinə mənəvi dəyərlər, tolerantlıq, sülh, sabitlik və əmin-amanlığın ixracatçısı olduğunu da ifadə edir. Bu və ya digər tədbirlərə ev sahibliyi edən ölkəmizin, əlbətə ki, uğurlu inkişafı olmasayı, qapısını qeyri-dövlətlərin üzüne aça bilməzdi və dünya mətbuatında Azərbaycanın adı hallanmazdı.

Zümrüt BAYRAMOVA

“Xəzər ekoloji inkişaf, ekoloji
sabitlik zonasına çevriləcək”

Xəzərin hüquqi statusu haqqında imzalanan konvensiya cənab Prezidentin qeyd etdiyi kimi tarixi sənəddir. Çünkü, 25 ildən artıq bir müddət idi ki, Xəzəryanı 5 ölkə xəzər dənizi ilə bağlı mirdilər. Qeyd etdiyimiz konvensiyanın imzalanması xəzər dənizində is konstitusiyanın qüvvəyə minməsi deməkdir". Bunu SIA-ya açıqlamasında möv devib.

Onun sözlərinə görə, bundan sonra Xəzəryanı bütün dövlətlərin xəzərdə maraqları konvensiya ilə qorunacaq: "Konvensiyanın təsdiq olunması Xəzərin hüquqi statusunun öz həllini tapmış olmasıdır. Konvensiya Xəzəryanı ölkələrin bir-birinə ərazi iddiası kimi məsələyə son qoyur. Həm də Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri konvensiyada öz əksini təpib. Konvensiyanın imzalanması xəzər dənizindən istifadə olunmasında Xəzəryanı ölkələrin qarşılışlığı problemələrin həll olunması deməkdir. Xəzəryanı ölkələr bundan sonra xəzərdən istifadə olunmasında konvensiyanın tələblərini rəhbər tutacaq və ona uyğun hərəkət edəcəklər. Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiya Azərbaycanın maraqlarına tam uyğundur".



DTX "reket jurnalistləri" saxladı

El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşri”in təsisçisi və baş redaktoru Ağayev Zöhrab Mahmud oğlu, tabeçiliyində olan Cümşüdova Günel Cəlil qızı və digərlərinin ölkə ərazisində müxtəlif hərbî hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şataj etmələri, bu barede videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürülmələri müəyyən edilmiş, Dövlət baslanılmışdır.



DTX-dan SİA-ya verilen melumata göre, keçirilmiş əməliyyat-istintaq tədbirlərindən nəticəsində Zöhrab Ağayev bele hədə-qorxu yolu ilə tələb olunan pulu alıqdan sonra idarə etdiyi "90-PF-742" dövlət qeydiyyat nişanlı avtomobilində cinayet başında saxlanılıb. Əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərinde isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmlarla həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vəsitələrdən istifadə etməkəle insanların güdülməsi, gizli videoçəkilışların aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllerin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilmesi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlar-dan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çox-sayılı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifa-dələr veriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdi-rilməkə Zöhrab Ağayev, Günel Cümşüdova və digərlərinin oxşar qanunsuz əməllerindən zərər çekmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdır-malar aparılır.



“Azərbaycan və Türkiye arasında müttəfiqlik gündən-günə güclənir”

Azerbaycan ve Türkiye arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir. Azərbaycan Türkiye ilə iqtisadi münasibətlərinə də xüsusi önem verir və bu əla-qələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikiterəflı ticaret, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir". Bu barədə SIA-ya Azərbaycan Xarici İşlər Nazırlığının Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiye iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır: "Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqə layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiye iqtisadiyyatının gələcəyinə tam əmindi. Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiye xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcəkdir".

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti daha da yüksəldilir

Cənab Prezidentin Sərəncamı ilə təsdiq edilən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı” sosialyönümlü siyasetin davamıdır

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosialyönümlü siyasetinin prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilib. Tədbirlər BMT-nin Uşaq Hüquqları Konvensiyasına və “Milliyyin İnkişaf Məqsədləri”ne, eləcə də, “Azerbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına na uyğun olaraq aparılır. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi və yeni tibbi texnologiyaların tətbiqi kimi tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə istiqamətlənmüşdir.

2013-2017-ci illeri ehətə edən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Programı” uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət-tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, laborator müayinələri aparmaq üçün diaqnostik avadanlıqla təchiz edilməsi, əhali arasında geniş maarifləndirmə kimi tədbirlərin icrasında əhəmiyyətli oldu. Həyata keçirilən tədbirlərin davamı olaraq, avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı” təsdiq edilib. Bu Dövlət Programı qeyd etdiyimiz “2013-2017-ci illər üçün uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Programı”nın davamı olaraq hazırlanıb. Dövlət Programı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində uşaqlar arasında xəstələnmənin, sağlamlıq imkanları məhdudluğunu və ölümün səviyyəsinin azaldılması müşahidə olunub. Belə ki, öten dövr ərzində icbari dispanserizasiyadan keçmiş uşaqların registrinin yaradılması üçün program təminatı modulu hazırlanıb və ölkə üzrə bütün ambulator xidmət göstərən tibb müəssisələrində tətbiq edilib. Hazırlanmış program təminatı modulunun mövcud elektron sağlamlıq kartı sistemine integrasiyası təmin edilib. Eyni zamanda, uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq klinik protokollar və təlimatlar hazırlanıb. Statistik göstəricilərə əsasən, Dövlət Programı çərçivəsində hər il uşaq əhalisinin 95 %-dən çoxu tibbi müayinədən keçirilib, aparılan müayinələr nəticəsində xəstəlik aşkar edilmiş uşaqlar dispanser qeydiyyatına alınıb və onların arasında müalicə-sağlamlıqları tədbirlər həyata keçirilib. Bu tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterize edən göstəricilərdə müsbət dinamika müşahidə olunub.

Bununla belə, respublikada uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərin həcmiinin və keyfiyyətinin artırılmasına ehtiyac vardır. “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Programı”nın məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlam imkanlarının məhdudluğunu və ölüm səviyyəsinin azaldılmasıdır. Dövlət Programı uşaq xəstəlikləri-



nin erkən aşkar edilməsinə, uşaqlar arasında yayılan patologiyaların profilaktikasına, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, uşaqların icbari dispanserizasiyasını həyata keçirən dövlət-tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldilmiş tədbirlərin daha geniş miqyasda həyata keçirilməsini və əhali arasında maarifləndirmə işlərinin səmərəliliyinin artırılmasını nəzərdə tutur.

Programda əsas vəzifə kimi tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkarlanması və sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi, dispanserizasiya tədbirləri çərçivəsində aparılan profilaktika, diaqnostika və müalicə-sağlamlıqları tədbirlərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədilə aparılan maarifləndirmə işinin gücləndirilməsi və s. nəzərdə tutulur.

Dövlət Programının həyata keçirilməsindən gözlenilən neticələr sırasında uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, dispanserizasiyanın nəticələrinin təhlili əsasında vaxtda müalicə-sağlamlıqları tədbirlərin görülməsi, uşaq ölümünün azaldılması, uşaqların sağlam həyat tərzi istiqamətində maarifləndirilməsi və uşaqların dispanserizasiyasının əhəmiyyəti barədə əhalinin məlumatlandırılması da yer alıb. Dövlət Programında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, uşaqlarda təcili və təxirəsalınmaz vəziyyətlərin yaranmasına səbəb olan (ürək-damar, tənəffüs çatışmazlıqları və s.) xəstəliklər üzrə metodik sənədlərin və müalicə-diaqnostika algoritmlarının işləniləbilə hazırlanması da nəzərdə tutulur.

Xəstə və xəstələnmə riski olan uşaqların sanatoriya və berpa müalicəsinin təşkili, cətin həyat şəraitində olan xəstə və xəstələnmə riski olan uşaqların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və müalicəsinin təşkili da diqqətdən kənarda qalmayıb.

Səhiyyə Nazirliyinə Dövlət Programında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Programın icrasının gedişi barədə ilde bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ölkəmizdə həyata keçirilən bu və ya digər tədbirlər uşaqların sağlamlığına müsbət təsirini göstərir. Təbii ki, uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılması, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya celb edilməsi və müalicə-sağlamlıqları tədbirlərin həyata keçirilməsi onların sağlam həyat yaşamasına müsbət təsirini göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

DSX tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Səs” qəzetinə verilən məlumatə görə, 2018-ci ilin avqust ayında DSX əməkdaşlarının sayıqlığı və pəşəkarlığı sayesində sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış, həmçinin, 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınmışdır.

Birinci hadisə avqustun 3-də Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş vermişdir. Qabaqlayıcı eməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçəmə kəndinin yanlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunmuşdur. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət-qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildə düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamani götürməsi müşahidə olunmuşdur. Həmin şəxs sərhəd naryadı tərəfində təqib edilərək yaxalanmış, əlindəki bağlamada 3 kq tiryek aşkar olunmuşdur. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sahəsi 1987-ci il təvəllüdü Baxşəliyev Xəyal Əli oğlunun olması müyyən edilmişdir.

İkinci hadisə avqustun 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş vermişdir. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfində qeydə alınmış və sərhəd zastavasına məruzə olunmuşdur. Sərhəd zastavasının şəksi heyəti “Silaha” komandası ilə qaldırılmış və hadisə yerinə hərəkət edilmişdir. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq, mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılmışdır. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı 1996-ci il təvəllüdü Əli Abdullanıçat Soltanhüseyin olmasına bildirmiş, üzərində 1 ədəd mobil telefon, 2800000 iir riali, 1 ədəd kəsici biçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunmuşdur. Saxlanılmış şəxslər barəsində zəruri eməliyyat-istintaq tədbirləri həyata keçirilir.

ZÜMRÜD

Bakı-Sumqayıt-Bakı qatarında elektron plastik ödəniş kartlarının tətbiqinə başlanılıb



Baki-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmənunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilmesi məqsədilə avqustun 13-dən etibarən həmin qatarlarda bilet satışı sistemi ile yanaşı, elektron plastik ödəniş kartları tətbiq edilir.

“Azərbaycan Demir Yolları” QSC-nin ictimaiyyətə əlaqələr şöbəsindən AZERTAC-a bildirilib ki, yeni ödəniş sisteminde sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcək. Başqa sözə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayıcaq. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub. Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Bilecəri, Xirdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar. Ödəniş kartları biznes-klass vagonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilir. Biznes-klass vagonu ilə sefer edəcək sərnişinler bilet kassalarından və ya köşklərdən gediş sənədini (bilet) əldə etməlidirlər. Kartdan istifadə qaydaları ilə “Azərbaycan Demir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq mümkündür.

“Azəriqaz”: Təbii qazla təmin edilən abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb. SOCAR-in “Azəriqaz” İstehsalat Birliyindən (İB) AZERTAC-a bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində İB-də əhali sektor üzrə 50 min 360 yeni abonent qeydiyyata alınıb. Bunun da 31 min 202-si Bakı, Abşeron və Sumqayıt, 19 min 158-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpə edilməsi, həmçinin təbii qazla təmin olunmuş erazilerin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 144 min 476-ya çatıb.

azəriqaz

Serj Sarkisyan Nikol Paşinyandan İntiqamını terrorla alacaq



Ermənistanda cərəyan edən son proseslər, artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, ölkədə mövcud olan siyasi böhran çərçivədən çıxıb. Bir tərəfdən anti-Rusiya meyillərinin və çağırışlarının artması, digər tərəfdən separatçı "DQR" rejiminin Ermənistən hakimiyətinə diş qıçıtması, xüsusi, kəhənə hakimiyət sisteminin revanaşa hazırlaşması sözügedən vəziyyəti daha da gərginləşdirməkdədir. Artıq bir sira erməni politoloqları, eləcə də, ictimai rəydə tanınan şəxslər hazırlı vəziyyətdə kəhənə sistemin - ister Serj Sarkisyan, isterse də Robert Koçaryana bağlı olan dairələrin hərəkətə keçdiklərini ehtimal etməyə başlayıblar. Hədəf Nikol Paşinyanın hakimiyətidir ki, burada da əsas məqsəd inqilab edib, itirilənləri geri qaytarmaqdır.

"Bu proses nə qədər gecikərsə, bir o qədər də qarşı tərəf özünü toplamağa nail olacaq"

Bu arada Ermənistən parlamentinin sahib deputatı, 2008-ci ildə "Yeddi neferin işi" üzrə ittihad edilmiş Ledi Akop leqəbli Akop Akopyan baş verənləre münasibətini açıqlayıb. "in.am" portalına müsahibə veren A. Akopyan R. Koçaryanın həbsinə münasibətini bildirərkən deyib ki, o, eks-prezidentin həbsinə pozitiv yanaşır, hətta digər şəxslərin de həbsində gecikmələr baş verir: "Bu proses nə qədər gecikərsə, bir o qədər də qarşı tərəf özünü toplamağa nail olacaq. Hələ ki, parlamente qeyri-qanuni daxil olaraq, dörd deputati oradaca həbs edən keçmiş prokuror Aqvan Ovsepyan azadlıqdır. Hazırda 1 mart işini aparan şəxslər vaxtile onun işçiləri olublar və nə qədər ki, A. Ovsepyan və Serj Sarkisyan azadlıqdadırlar, onlar bu işin açılmasına maneə olacaqlar".

"Sarkisyanın həbsi baş



tutarsa, yüzlərlə insan 1 mart işi ilə bağlı üzə çıxacaq və bəlli olacaq ki, ölenlərin sayı 10 nəfər deyil, daha artıqdır, yüzlərlə insan evlərindən uğurlanıb və hazırda da itkin sayılırlar"

Sabiq erməni deputatına görə, məhz S. Sarkisyanın göstərişinə əsasən, Koçaryanın azadlığa buraxılması istiqamətində imzatoplama kampaniyası aparılır: "Əslində, Koçaryanın azadlığa buraxılması heç kimin marağında deyil. Əgər Serj Sarkisyan yaxın zamanlarda həbs edilərsə, onların hamısı özümlərini geri götürəcəklər".

"Sarkisyanın həbsi baş tutarsa, yüzlərlə insan 1 mart işi ilə bağlı üzə çıxacaq və bəlli olacaq ki, ölenlərin sayı 10 nəfər deyil, daha artıqdır, yüzlərlə insan evlərindən uğurlanıb və hazırda da itkin sayılırlar"-deyə qeyd edən sabiq erməni deputat, həmçinin, bildirib ki, bütün bunları əldə etmek üçün, bir addım atmaq lazımdır - Serj Sarkisyanın həbsini gerçekleştirmək: "Hər şey üzə çıxdıqdan sonra bütün məsələlər öz yerini tapacaq. Məhz Serj Sarkisyanın emri ilə məni və digər deputatları parlamentdə həbs edib apardılar və həmin deputatların çoxu, mən də daxil olmaqla, bir neçə nəfəri deputat toxunulmazlığımızın əlimizdən alınmasına səs verdilər. Çünkü onlar barədə tonlarla kompromatlar var idi. Onların başqa eləacları da yox idi. Hakimiyət bu deputatları öz hədəflərinə çatmaları üçün istifadə edirdi. İndi



isə, görünən budur ki, Serj öz addımları ilə hamının "beynini yeyərək" sübut etməyə çalışır ki, sabah-birgün devrilmüş hakimiyəti ni geri qaytaracaq".

"Sarkisyan gerçəkliyi yayındıraraq, özünü xilas etməyə çalışır ki, dalğa ona gelib çatmasın"

Ovsepyan hesab edir ki, baş verənlərin her biri bir blekdir. "Koçaryan etrafında konsolidasiya ola bilməz. Bu S. Sarkisyan tərəfindən atılan imitasiya addımlarıdır, belə ki, Sarkisyan gerçəkliyi yayındıraraq, özünü xilas etməyə çalışır ki, dalğa ona gelib çatmasın"- deyə bildirən sabiq erməni deputata görə, Serj və başqları həm də ona görə təlaş keçirirlər ki, 1 mart hadisələri açılandan sonra, 27 oktyabr məsəlesi de açılacaq və onlar nəticədə, müvafiq yerde olacaqlar: "Bax, ona görə də, deyirem ki, əgər vaxt nə qədər uzanacaqsa, hadisələr bizim xeyrimizə işləməyəcək, əksinə, S. Sarkisyan və R. Koçaryan bundan mənfəət götürəcəklər. Hər şey tez olmalıdır".

"Onların əllərindən hər şey gəlir, Nikolun ləğv edilməsi üçün ən kirli oyunlara belə gedə bilərlər"

Beləliklə, əksinqiləbin mümkünüyünü istisna etməyen A. Ovsepyan, hətta bunun baş verəcəyi ehtimalının get-gedə artdığını da bildirib və qeyd edib ki, onların (Sarkisyan və Koçaryanın-R.N.) killerlər qrupu 27

Akop Akopyan:
"27 oktyabr və 1 martda
olduğu kimi, killerlər
briqadasından
istifadə ediləcək"



oktyabr və 1 mart hadisələrini yenidən təkrarlaya bilərlər: "Mən, bundan qorxuram. Əger mənim adlarını çəkdiyim digər insanlar hebs edilməyəcəklərsə, həmin adamların killerlər briqadasından istifadə ediləcək. Onlar problemi Koçaryan deyil, yeganə problem hakimiyətin S. Sarkisyanə qədər gedib çıxmاسının qarşısını almaqdır. Bax, ona görə də, addımların atılması zəruriliyi barədə danışram. Oturub-durub deyirik ki, heç nə qanuna uyğun, konstitusiya qanunlarına müvafiq deyil. Məgər onlar 20 il boyunca konstitusiya qanunlarını icra edirdilər ki? Prosesin tez bir zamanda başa çatması üçün hərəkətə keçməyin zamanıdır, yoxsa Nikola (Paşinyan-R.N.) qarşı ziyanlı hərəkət edəcəklər və onu oyundan kənarlaşdırmağı bacaracaqlar. Mən buna əminəm... Hazırkı mərhələ çox təhlükəlidir. Keçmiş hakimiyət işləyir və hər şeyi eks-istiqamətə təref döndərməyə çalışır. Onların əllərindən hər şey gəlir, Nikolun ləğv edilməsi üçün ən kirli oyunlara belə gedə bilərlər. Bax, ona görə də, yeni hökumətin vaxtında və tez hərəkətə keçməyinin vacibliyi barədə danışram".

Beləliklə, görünən budur ki, bu ölkədə baş verənlər heç də yaxşı nəticələrə doğru getmir və ən azından, sözügedən hadisələr fonunda doğru nəticə çıxarmağı bacaran sabiq erməni deputatı A. Ovsepyanın təlaş keçirməsi də əbəs deyil. Həqiqətən də, uzun illər Ermənistandakı hakim kriminal-oligark dairələri milyardlarla pul qazanıblarsa, onların bu gün həmin pulları Nikola qarşı bütün mənalarda, hətta terror şəklində istifadə edəcəklərinə də şübhə etmək olmaz. Nəzərəalsaq ki, bu məsələnin arxasında Rusiyanın da dəstəyi var və separatçı "DQR" rejimi də Ermənisanda Qarabağ klanını bərpa etməkdə maraqlıdır, bu zaman hadisələrin hər an dəyişəcəyini gözləmək kifayət qədər mümkündür.

Rövşən NURƏDDİNOĞLU

14 avqust 2018-ci il

Yayın ortasında payız mitinqi “anonsu”

Yaxud radikal düşərgədə növbəti qalmaqlar ərəfəsində

Radikal düşərgədə üzdən sakitçılık hökm sursədə, uzun illərin düşmənləri olan cəbhəçilərlə müsavatçılar arasında kəskin qarşidurular yaşılmışdır. Məsələ ondadır ki, Əli Kərimlinin sədri olduğu AXCP-nin “Milli Şura” ilə birgə “ümummüxalifət” xarakterli payız mitinqlərinə həzirlaşlığı barədə “anonslar” verilsə də, hələlik, Müsavat daxil olmaqla, AXP, ADP, ALP, AMDP və s. bənzər partiyalar bu “anonslara” barmaqarası baxmaqdadırlar.



lar, eləcə də, edilən həqarətlər daha ağır tonda həqarətlər edilir.

Cəmil Həsənli və Əli Kərimli digər partiyalara, xüsusilə, Müsavata qarşı başlatdığı bu hücumu gerçəkləşdirməklə nə demək isteyirlər?

Baş verənler işe, belə bir proqnozu reallaşdırır ki, hələ yay tetili olmasına rəğmən, ənənəvi düşərgədə didişən siyasi təşkilatlar payızda daha keşkin qarşidurmalarla gedəcəklər. Maraqlısı da budur ki, idindən mitinq keçirəcəklərini “anons” edən C.Həsənli və Ə.Kərimli digər partiyalara, xüsusilə, Müsavata qarşı başlaştığı bu hücumu gerçəkləşdirməklə nə demək isteyirlər?

Ancaq AXCP və “Milli Şura” cütlüyü bu və ya digər şəkildə İsa Qəmber, Arif Hacılı və s. Müsavat yetkililərini ən ağır ifadələrlə təhqir obyektiiv çevirir və riyakarlılıqda günahlandırırlar. Nəticədə, bu amili hədəfə alan AXCP-çilər sosial şəbəkələrde və müxtəlif kulularlarda Müsavat üzvlərini müxalifətçiliyə xəyanət etməkde ve “hakimiyətə işləməkdə” suçlayırlar. Söz yox ki, müsavatçılar da boş dayanmır və Ə.Kərimlinin, illər önce parlament və prezident seçkilərindəki xəyanətlərini xatırladır-

Rövşən RƏSULOV

Vaxtilə “Milli Şura”nın mitinqində birgə aksiyalara qatılan partiyalar, artıq bu gün həmin mitinqlərə qatıldıqlarına görə təessüf hissleri keçirirlər

Maraqlıdır ki, Müsavat və s. ənənəvi müxalifə partiyaları “Milli Şura”ya üzv olmasalar da, qurumun sözde sədri Cəmil Həsənli onlarla bir olmayan siyasi təşkilatları qorxaqlıqla günahlandırır. Halbuki “Milli Şura”da təmsil

olunmayan partiyalar bu qurum qarşısında heç bir öhdəlik götürmeyib. Bu baxımdan, C.Həsənlinin iddiaları və ittihamları onlarda gülüş doğurur. Digər tərəfdən, hələ öten ilin payızında “Milli Şura”nın mitinqində birgə aksiyalara qatılan partiyalar artıq bu gün həmin mitinqlərə qatıldıqlarına görə təessüf hissleri keçirirlər.

Ancaq AXCP və “Milli Şura” cütlüyü bu və ya digər şəkildə İsa Qəmber, Arif Hacılı və s. Müsavat yetkililərini ən ağır ifadələrlə təhqir obyektiiv çevirir və riyakarlılıqda günahlandırırlar. Nəticədə, bu amili hədəfə alan AXCP-çilər sosial şəbəkələrde və müxtəlif kulularlarda Müsavat üzvlərini müxalifətçiliyə xəyanət etməkde ve “hakimiyətə işləməkdə” suçlayırlar. Söz yox ki, müsavatçılar da boş dayanmır və Ə.Kərimlinin, illər önce parlament və prezident seçkilərindəki xəyanətlərini xatırladır-

Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən siqaretlər aşkarlayıb

Gömrükçülər qanunsuz yolla ölkəyə gətirilən siqaretlər aşkarlayıb. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Tovuz Gömrük idarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz 190” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 2000 ədəd “Parlament Super Slim” və 1180 ədəd “Parlament Carat” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



“Nar” müştəri loyallığı indeksinə görə liderdir



Müstəqil araştırma şirkətləri tərəfindən keçirilmiş araşdırmların/sorğu- ların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking” araşdırmlarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempı üzrə mobil bazarında yüksək nəticəyə nail olub.


Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar”-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, “Nar” səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidmeti üzrə müştəri memnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.

Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş “Brand Tracking” araşdırmasına əsasən, “Nar” abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ile müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə “Nar” şəbəkəsinin geləcəkdə istifadə edile biləcək yegane şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcud operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, “Nar” trend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.

Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.

Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ilde fəaliyyətə başlayaraq qısa bir müddədə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi ərsinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.



Daha bir tarixi zəfərə şahid olduq

Tahmasib Novruzov

Bilmirəm, məmələkətdə bu gün kim hansı hissi yaşayır. Bu asılılı məmələkə sahinkərimizin baş verənlərə hansı mövqədən yanaşmasından. Bir şeyə qətiyyən şübhə eləmirəm ki, Vətənini, Dövlətini qəlbən sevən hər kəsin sevgili qəlbə bu gün Aktauda baş verən tarixi zəfərlə döyüñür.

Bəzən Müstəqil Azərbaycanın nailiyyətlərindən söz açanda, bəzi ağzığoyçıklar dediklərimizə dodaq bütür, nailiyyəti çox işşırtməkdə bizləri qinayırlar. Söz yox, burda bəzən savadsızlıq, dünyada gedən proseslərdən doğru-düzungün nəticə çıxara bilməmək (Buna görə kimse qınamaq fikrində deyilik, hamı siyasi olaylardan eyni cür nəticə çıxarmaq qabiliyyətində ola bilməz ki...), baş verənlərin ölkəmizin gələcəyi üçün nələr və etdiyini analiz edib, neticəyə vara bilməmək kimi amillər rol oynasa da, eksər hallarda siyasi rəqiblik, bir az da dəqiqlişdirsək, siyasi qısqanclıq öz sözünü deyir. Şəxsnə mənim düşüncəmə görə milli və dövlətçilik mənafələri olan yerdə baş verənlərə obyektiv yanaşmaq, ona məhz Müstəqil Azərbaycanımızın inkişafına verəcəyi töhfə nöqtəyi-nəzerindən mövqə sərgiləmək, hər kəs yalnız başuculuğu getirər.

Bu məqamda bir xatırlatmaya ehtiyac duyдум. 1994-cü ilin sentyabrında “Ösrin Müqaviləsi” - Neft Kontraktı imzalananda, bəzi-bəzi bu tarixi hadisəni gözdən salmaq istəyənlər onun təbliğinin şiqirdildiyini, bu müqavilənin Azərbaycana elə də böyük bir faydasının olmayacağıını deyirdilər. Hətta utanmadan “bu müqavilə Azərbaycana ilədə en çoxu yüz-yüz əlli milyon (...)” gəlir getirəcək ki, bu da ölkənin ehtiyaclarının bir-iki faizindən çox deyil” fikrini yüksək tribunadan səsləndirən də oldu. Fəqət zaman sübut etdi ki, bu müqavilə Azərbaycanın iqtisadi xilasında gerçək nefəs borusu rolu oynadı, oynamaqda davam edir və kim bilir hələ neçə on illər davam edəcək. Bu gün Azərbaycanın, bütün sahələrdə, dünyada analoqu olmayan səviyyədə yüksək sürətə inkişafının bünövrəsi məhz “Ösrin Müqaviləsi” ilə qoyuldu və indi, artıq bu faktı hər kəs təsdiq etmək zorundadır. Bakı-Ceyhan neft, Trans-Anadolu qaz kəmərləri, Azərbaycanın dünyadan nəqliyyat mərkəzine çevirən Şərqi-Qərb və Şimal-Cənub Nəqliyyat Dəhlizləri, sadalamağa ehtiyaç bilmədiyim yüzlərlə iri həcmli layihələr, məhz “Ösrin Müqaviləsi”nin qoyduğu bünövrə üzərində inşa edildi. Bir sözə, tarix sübut etdi ki, bu tarixi kontraktın əhəmiyyətini, nəinki işşırtmışık, eksinə, onun məmələkət üçün önemini vaxtında bizlər de lazıminca dərk edə və dəyərləndirə bilməmişik. Mənim düşüncəmə görə, Xəzər Dənizinin Statusu haqqında Xəzərətrafi Dövlət Başçılarının imzaladıqları Konvensiyənin, eləcə də, Xəzər dənizindən istifadə və onun qorunması ilə bağlı imzalanan Dövlətərarası Müqavilələrin de Azərbaycanın gələcəyi üçün nələr və etdiyini bizlər hələ tam olaraq anlamaq iqtidarındə deyilik. Söz yox, onun iqtisadi, siyasi, ekoloji, təhlükəsizlik və digər sahələrlə bağlı bütün Xəzərətrafi dövlətlər, o cümlədən, Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu hər kəs anlayır. Ancaq Konvensiyənin və müqavilələrin tarixi əhəmiyyəti tekce bunlarla bitmir. İmzalanan sənədlər əsrlər boyu yağlı tikə etdikləri bu məmələkətə iştahla göz dikənlərin gözünü oydu. Bəlkə də, məməkətimizə göz dikənlər içərisində bu sənədlərə imza atanlar arasında da kim və kimlərə vardi (İmanım Allah amanatı, ad çəkib günaha bata bilmərəm...). Ancaq bu sənədlər həm də onların bu iştahlı tikəsini boğazlarında qoydu. Yəni indiki Konvensiya və müqavilələr bütün digər parametrləri ilə yanaşı, həm də ölkəmizin gələcəyi üçün ciddi qarant olacaq tarixi sənədlərdir. Təkcə buna görə iyirmi beş illik gərgin diplomatik danışqların nəticəsi olan bu Konvensiya Müstəqil Azərbaycanın tarixi uğurlarından hesab edilməlidir.

Əbədiyəşar Ulu Öndər Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi olan yeni zəfərin mübarək, Azərbaycan! Növbəti zəfərin canlı şahidi olmaqdan nə qədər qürur duysaq, azdır. Əldə edilən hər bir nailiyyət bizləri ən böyük zəfərə - işgal olunmuş torpaqlarımızda ələcəğimiz BÖYÜK QƏLƏBƏYƏ yaxınlaşdırır. İnanişiq ki, o gün də uzaqda deyil!..

Azərbaycanın milli elitasi və iñsan haqları

Rus inqilabı və Rusiya imperiyasının dağılması
Azərbaycan milli elitasi na öz idealını həyata keçirmək imkanı verdi. 1918-ci ilde Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, müsəlman Şərqində ilk respublika, dini dövlətdən ayrılmışa əsasında qurulmuş ilk müsəlman xalq dövləti idi.

Bu addım, hətta bolşeviklərin de sonralar "islam amili" ilə hesablaşdırılan və hərənəbir müsəlman ruhanilərinə güzeşte getdikləri gerçəklilikin fonunda Azərbaycan siyasi elitasının o dövr Avropana demokratiya standartlarına nə dərəcədə əməl etdiyini nümayiş etdirirdi. Sərədəyil ki, bu dövrde müsəlman ruhaniliyi ən müteşəkkil və mötəbər qüvvə id; bu ruhanilik, neinki Zaqafqaziya müsəlmanlarının ruhani idarəsi vasitəsilə, həm də öz şəxsi nüfuzu hesabına Azərbaycan əhalisini vahid bütöv kimi elde saxlaya bilirdi. Üstəlik, bu qüvvə Rusyanın regiondan müvəqqəti kənarlaşdırılması təqdirdən bütün Qafqaz müsəlmanlarının nümayəndələrinin qurultayı keçirməye, birləşməyə və problemləri həll etməyə qadir idi. Bu qüvvənin ideologiyası olan islamçılıq yeni doğulan millətçilikle toqquşmağa məhkum olmuşdu, cünki bunlar, eślində, xalqın həmərəyliyi yolunda biri-birinə zidd konsepsiylər idi.

AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdürü, fəlsəfə elmləri doktoru, prof. Əli Abbasov yazar: "ADR "əzablı və qisa" bir yol keşdi və təsəvvür etmək çətindir ki, əgər bolşevik istifadə olmasaydı, müstəqil respublikanın üçüncü bayrağında ifadə olunmuş türkçülük, islam və demokratiya (modernleşme) şüurları nece həyata keçiriləcəkdi?.. Bununla belə, aydın id ki, bu üç ideya başlangıcının sadə və asan sintezi mümkün deyil və dünyəvi demokratik milli dövlətin daha artıq dərəcədə dindar və xalq lokal qrupu olan müsəlman şəhərəbədliyinin qurulması quruculuğu vəzifəsi böyük çətinliklər malikdir.

ADR özündən sonra konstitusiya qoymamışdır, belə ki, heç Müəssisler Məclisini keçirə bilməmişdir. Müəssisler Məclisi haqqında müdəət 21 iyul 1919-cu ilde çap edildi. Ümumi müdəətlərin ilk bəndində görlə "Müəssisler Məclisi" əhalinin ümumi əsaslarla cinsindən və bərabər seçki hüququndan asılı olmayaq, birbaşa seçkilərə və gizli səsə seçilən, mütənasib sayılı nümayəndəlik tətbiq etməklə üzvlərindən təşkil olunur.

Maraqlıdır ki, ADR-in hakim dairələri özünəməxsus şəkilde kilsənin dövlətdən ayrılmaması problemindən yan keçmiş, dövlət və dinin qarşılıqlı muxtarlığı məsəlesi birbaşa qaldırılmışdır. Azərbaycan vətəndaşlığını qəbul etməninde "Allah-Taala qarşısında vəd verir və and içirəm" və "Bu andın icrasında qoy Allah mene kömək olsun!" cümlələri var idi. Müsəlman dininə dair məsələlər üzrə xüsusi qərara görə şeyxüislam və müfti hökumətin iclaslarında həlli edici səsə istirak edirdilər. Cümə günü yenidən bayram günü elan edilmişdi. Dövlət dini bayramların keçirilməsini nizamlayırdı, müfti və şeyxüislamı dövlət təminatına götürürdü. Hökumət belə tədbirləri digər dini icmaların (yəhudü, pravoslav, katolik, erməni və s.) rəhbərlərinə də şamil edir və onları maddi baxımdan təmin edirdi.

Müellifin fikrinə, XIX əsrin son qərənində, Azərbaycan milli əsaslarının formallaşması prosesi üzə çıxan zaman Rusiyada, İranda və Türkiyədə gedən siyasi proseslər Azə-

baycanda siyasi ideyaların və mənəvi idealların təşəkkülünü müəyyənləşdirirdi. Neft və Azərbaycana Qərb kapitalının axını və təşəkkül prosesine öz dəzəlişlərini verirdi. Dini özünəməxsusluq milletin intibahının mənəvi-ruhani əsası kimi əhalinin əksəriyyətinin etiqad etdiyi şəhərəbədli islamın qəbul edilməsinə diqtə edirdi. Şəhərəbədli əsas kütlesi İranın payına düşürdü, neft sənəsinin yüksəlişi ilə onların bir qismi Bakıya axın etmiş, milli fəhə sinifinin yaranmasına iştirak etmişdi. Sərhədlərin praktik olaraq, açılması, dil və yazı ümumiliyi müsəlman mənəvi elitasının Arazin hər iki tayi ilə əlaqələrinin qorunub-saxlanmasına yardım göstərirdi. Qeyd etməliyik ki, Azərbaycan əhalisinin etnik türk olan əksəriyyəti dil və mədəniyyətcə İran farşlarına deyil, Osmanlı imperiyasının türklərinə yaxın idilər. Nəhayət, Rusiya və xüsusilə, geniş yayılan Qərb təsirleri (keçən əsrin əvvəlində Azərbaycanda dünya neftinin yarıya qədəri hasil olunurdu) maarif, tərəqqi, demokratiya və parlamentçilik ideyalarını aşkarlığın diqqətinə çıxardı. "Islam, türkçülük, tərəqqi" kimi prinsipləri sırf mexaniki şəkildə birləşdirmək çətin deyil, artıq bu prinsiplərin baniləri olan Ə.Hüseynzadə, Ə.Ağaoğlu və başqaları bir çox problemlərə qarşılaşmışdır. Bu məqamları (milli-demokratik əsaslılıqları) heç də həmişə xatırlamır, məsələn, hələ XX əsrin əvvəlində romantik turançılığı tənqid etmişdi. Məlumdur ki, bu turançılıq "torpaq iddiası" ilə yanaşı, türk xalqlarının vahid dövlətde birləşməsi ideyasını təbliğ edir, eyni zamanda, turançılığın müəllifləri onun XX əsrin əvvəli siyasi realiləri şəraitində, mümkin olmayıcağını başa düşürdülər. Bir qədər sonra prinsip "üçlüyündə" milli-ətnik səciyyənin (Türkçülük) yeri azərbaycanlıların milli medəniyyətinin tərkib hissəsinə çevrilmişdi. "İttihad" partiyası Azərbaycan cəmiyyətinin həyatında ənənəvi islam normallarının hakim mövqə tutmasına çalışır, bu da milli məqamın tarazlaşması üçün obyektiv şərait yaradır. Öz siyasi və mənəvi amalını bu partiya tamam başqa ideyalarda, Qərbin millət haqqında təsəvvürlerinə düşmən ideallarda görür: "Müsəlmanların indiki əsərətə olan şəraitində millət ideyasının birinciliyə iddia etməsi sağlam fikrə ziddir, belə ki, nə vaxtsa parlaq və əzəmətli islam dünyasının indiki təbəət və kölə vəziyyətinə, məhz bu ideya getirib çıxartmışdır. Hazırkı zaman da heç bir mömən adam millət ideyasını islamdan yüksəkə qoya bilmez və heç bir müdrik müsəlman "İttihad-İslam" kimi böyük bir siyasi qüvvəni nəzərə alma bilməz. Bize islam partiyasından başqa digər bir partiya lazımdır". ADR xadimlərinin demokratik emallarında "riyakarlıq", Qərbin xoşuna gelmek istəyi axtaran bezi müasir təqiqatçılar kimi, İttihadçılar da öz tərefinən müsavatçıları onda ittihəm edirdilər ki, "öz müqəddərətlərini" həll edən kimi onlar tezliklə öz məisətlərini, öz dinlərini və öz əslulularını qəsdən itirmək məqsədile parlamenti "işə salırlar". İsləmçilər öz mübarizələrinde her vəsittədən, o cümlədən, Azərbaycanın milli əsaslılığına düşmən qüvvələrənə də istifadə edirdilər. Məsələn, İttihadçıların general Denikin hərəkatı ile gizli oyun oynayaraq, məsləhət vermələri məlumdur, neticədə denikinçilər müsəlmanların kafirlərə qarşı "cihad" mübarizəsi terminindən faydalanağa cəhd etmişdilər. Sovet Rusiyasının qələbəsi qəçiləməz olanda, "İttihad", bolşeviklər tərəfə keçməyə

Bu gün yeni siyasi situasiya şəraitində milli və dini dəyərləri necə bölüşdürmək lazımdır, ele bir vaxtda ki, Qərb demokratiyası bu axtarışları postsənəyə inkişaf dövründə ölkələrin və xalqların birləşməsi yolunda başlıca manəhə sab edir. İlk dəfə müstəqilliyin qazanıldığı məqamda Azərbaycan dövlətçiliyinin təşəkkülündə həlledici rollardan birini oynamış Azərbaycan Demokratik Respublikasında mühüm xidmətləri və ilk dövlətçiliyin dönya və xarakteri bu qənaətin təsdiqidir. Din Qərb ölkələri səpkisində ölkə vətəndaşlarının qeyri-məcburi işinə çevrilmişdi. Hazırda tədqiqatçılar o faktı qıymətləndirmirlər ki, Azərbaycan müsəlman Şərqiñ ilk dönya və dövləti olmuş və bu cür radikal qərarların qəbul edildiyi ölkə necə çətin vəziyyətə üzüze qalmışdır. T.Sbyatovski yazar ki, ADR-in yaranması ərefəsində milli ideyaları ziyanların kiçik qrupu müdafiə edirdi; bu qrupa qarşı isə islam ümmətinə etiqad edən əhali dayanırdı. Belə də bu səbəbdən, ziyan təbəqəsi ilə xalqın arasında əcurumun olması ucbatından azərbaycanlıların həmişə hansısa xarici qüvvəyə, "tarixin lokomotiv" sayılan ölkəyə istinad etməsi kimi zəhlətən bir ideya yaranmışdır. Əger müsəlman əhalisinin əksəriyyəti bu ziyan təbəqəsini, sadəcə, qəbul etmirdi, "İttihad" partiyasının mütəşəkkil islamı qüvvələri lap əvvəldən bu təbəqənin üzərinə kəskin hücumu keçmiş, Azərbaycanın hansısa "xüsusi inkişaf yolu" olduğunu təkid etmişdilər. "İttihad" ənənəvi mədəni dəyərlər sistemi kimi islamın mövqelərinin bərpə olunmasına və möhkəmlənməsinə can atırdı, belə ki, islam tarixi inkişaf prosesində azərbaycanlıların milli medəniyyətinin tərkib hissəsinə çevrilmişdi. "İttihad" partiyası Azərbaycan cəmiyyətini ənənəvi islam normallarının hakim mövqə tutmasına çalışır, bu da milli məqamın tarazlaşması üçün obyektiv şərait yaradır. Öz siyasi və mənəvi amalını bu partiya tamam başqa ideyalarda, Qərbin millət haqqında təsəvvürlerinə düşmən ideallarda görür: "Müsəlmanların indiki əsərətə olan şəraitində millət ideyasının birinciliyə iddia etməsi sağlam fikrə ziddir, belə ki, nə vaxtsa parlaq və əzəmətli islam dünyasının indiki təbəət və kölə vəziyyətinə, məhz bu ideya getirib çıxartmışdır. Hazırkı zaman da heç bir mömən adam millət ideyasını islamdan yüksəkə qoya bilmez və heç bir müdrik müsəlman "İttihad-İslam" kimi böyük bir siyasi qüvvəni nəzərə alma bilməz. Bize islam partiyasından başqa digər bir partiya lazımdır". ADR xadimlərinin demokratik emallarında "riyakarlıq", Qərbin xoşuna gelmek istəyi axtaran bezi müasir təqiqatçılar kimi, İttihadçılar da öz tərefinən müsavatçıları onda ittihəm edirdilər ki, "öz müqəddərətlərini" həll edən kimi onlar tezliklə öz məisətlərini, öz dinlərini və öz əslulularını qəsdən itirmək məqsədile parlamenti "işə salırlar". İsləmçilər öz mübarizələrinde her vəsittədən, o cümlədən, Azərbaycanın milli əsaslılığına düşmən qüvvələrənə də istifadə edirdilər. Məsələn, İttihadçıların general Denikin hərəkatı ile gizli oyun oynayaraq, məsləhət vermələri məlumdur, neticədə denikinçilər müsəlmanların kafirlərə qarşı "cihad" mübarizəsi terminindən faydalanaşa cəhd etmişdilər. Sovet Rusiyasının qələbəsi qəçiləməz olanda, "İttihad", bolşeviklər tərəfə keçməyə

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
Inkişafına Dövlət Dəstəyi Fonduun maliyyə
dəstəyi ilə "İnsan hüquq və azadlıqların
müdafası, vətəndaşların hüquqi, siyasi mədəniyyət
səviyyəsinin yüksəldilməsi, sosial və siyasi
fəallığının artırılması" istiqaməti
çərçivəsində hazırlanıb*

başladı. Bu zaman onlar özlərinə bele-haqq qazandırdılar ki, qardaş Türkiye ilə ittifaqda hərəkət edirlər. Rus dilində çıxan "Azərbaycan" qəzeti bu məsələni təəssüf hissi ilə belə şərh edirdi: "...parlislərlər dairələr kommunistlərə ittifaqdan ona görə qorxmurlar ki, Moskva Xalq Komissarlar Soveti bu ittifaqda görə onlara təbligatçılar və vəsítələr gəndər, onların ixtiyarına silahlı qüvvələr verir, bu şərətə ki, onlar Asiyada Antanta eleyhine mübarizədə iştirak etsinlər. Bu hərəkatın başında gədin, emekçi müsəlman kütüllərini özünəzə tabe edin, onlarda dini cəhaləti qızışdırın, lakin bizim diplomatik oyunuuzda bize əlavə kart verin. Sovet hakimiyətinin bu "Şərq programı"nın "İttihad" yaxşı mənimsəmişdir... "İttihad" ne etdiyi bilir. Ona vəsait və sair verirlər, o isə alır və emrləri yerinə yetirir". "Çəvrlilişdən sonra "İttihad" bəyanatla çıxış etdi və burada qeyd olundu ki, 27 aprel inqilabi gedisi ndən partiyanın məqsədləri yerinə yetirilmişdir və onun bütün üzvlərinə, müvafiq olaraq Kommunist Partiyasına keçmək tövsiyə olunur". "İttihad" in fəallığında yegane ardıcılıq onun millətçiliklərə barışmaz mübarizəsindən (millətçilik və vətəndaşlıq illəri, mənəvi inkişafın dayanmasına, özünütanıma modelləri axtaşılı problemlərinin unudulması dövrü gelib yetişdi. Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinin sovetləşdirilməsi ilə yaranan yeni sosial-mədəni sərvəti tamam başqa modellər, azad xalqın azad seçimindən uzaq modellər tələb edirdi.

Azərbaycan intellektual və siyasi elitasını sovet işğalından sonra iki dəhşətli yol gözlayırdı: repressiyalar, ya da mühacirət. Lakin hər bir konkret şəxsiyyətin tale seçimində asılı olmayaq, bütövlükde, Azərbaycan cəmiyyəti üçün unutqanlıq illəri, mənəvi inkişafın dayanmasına, özünütanıma modelləri axtaşılı problemlərinin unudulması dövrü gelib yetişdi. Azərbaycan cəmiyyətinin həyatının bütün sahələrinin sovetləşdirilməsi ilə yaranan yeni sosial-mədəni sərvəti tamam başqa modellər, azad xalqın azad seçimindən uzaq modellər tələb edirdi.

XX əsrin 20-ci illərinin sonu, 30-cu illərinin əvvəllerində ölkəmizdən uzaqda Avropa və Asyanın müxtəlif ölkələrində azərbaycanlıların yerli cəmiyyətləri, mədəniyyət cəmiyyətləri və siyasi təşkilatları yaranır, bunlar da azərbaycanlıların milli özünüdəkinin sönməkdə olan alovunu saxlamağa çalışırlar. Lakin on illərlə vaxt lazımlı geldi ki, Azərbaycan cəmiyyəti bu irlə tanış olsun.

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Diqqət! Dənizdə bu xəstəliklərə yoluxa bilsiniz

Alımlar sübut edib ki, cimərlik və dənizdə istirahət edən insan bəzi xəstəliklərə yoluxa bilər. İndiki cimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin siyahısı arta bilər. Əger cimərlik və hovuzdan qayıtdıqdan sonra özünü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin. Medicina.az uşaqlardan böyüyə hər kəsin cimərlikdə yoluxa biliçəyi xəstəliklərin siyahısını təqdim edir.

Qurdalar

Cimərlik qumu steril deyil. Orda itlər, pişiklər gəzir, dənizdən müxtəlif mikroorganizmlər düşür. Ona görə bu qumda çox rahatlıqla parazit qurdalar təpilir: askarid, toksokar, vlasoçlav. Bu səbəbdən qumun üzərində yox, şəzlong, topçan və ya heç olmasa dəniz dəsmali, xüsusilə örtüyün üzərində uzanmaq lazımdır.

Cimərlikdə bacardıqca az yemek yeyin. Dirnaqlarınızın dibinə keşmiş yumurtalar ağzınıza düşə bilər. Yaxşı olar, cimərlikdən sonra duş altında yaxalanıb, əllərinizi və dirnaqların dibini sabunla yuyub, sonra yemek yeyəsiniz.

Göbəlek

Xüsusən yaş, nəm qumsallıq, torpaq, yaş çinqıl mikozlarının sevdviyi və çoxaldığı mühitdir. Göbəlek daban və barmaqlara asanlıqla yapışır. Ona görə dəniz suyunun kənarına ayaqyalın yox, cimərlik başmağı ilə yaxınlaşib gəzin.

Viruslar

Dənizdə ciməsən, dəniz suyu udmayasan? Ən azı bir-iki damcı dəniz suyu ağız boşluğununa düşəcək. Xüsusən uşaqlarunu kontrol edə bilmir. Dəniz və hovuz suyunda bağırıq çöpleri, enteroviruslar və xolera var. O halda bunlara yoluxmaya bilərsiz ki, xüsusi təchizatlı cimərliklərdə və hövzələrdə cimərsiz, hansı ki, orda sulardan laboratoriya sınaqları götürülür. Əger getdiyiniz yerin suyunu heç kim yoxlamırsa, o zaman istənilən virusa hazırlı olun.

İltihablar

Daha çox bağırıq, mədə və cinsi organların iltihabi xəstəlikləri rast gəlinir. Xüsusən kritik günlərdə dənizə girən qadınlar təhlükə altındadır. Çünkü istər tampon, istər bez dəniz suyunu özünə hopduraraq, ordakı bakteriya və virusları cinsiyət yollarına ötürür. Yaxşı olar ki, kritik gündə dənizə girməyəsiz.

Sistit

Yaş cimərlik geyimində və alt palṭarında çox gəzmək, uzanmaq olmaz. Bu sidik kisəsini soyuqlada bilər. Ona görə çox qadınlar yayın sonu sistitle üz-üzə qalır. Xüsusən əvvəlcəden sistiti olan insan üçün risk dəhaçdır. Yeganə yol dənizdən çıxan kimi dəyişik geyim geyinməkdir.

Böyrək xəstəlikləri

Böyrəklər nəmişlik və soyuq sevmir. Bu səbəbdən yaş cimərlik geyimində gəzmək və oturmaq böyrək xəstəliklərinin riskini xeyli artırır. Cimərlik mövsümünün sonunda uroloqlara müraciət edən insanların sayı adətən artır.

Bu səbəbdən dənizdən çıxanda bədəninizi mütləq qurulayın və quru palṭar geyinin.

Yara gec sağalır? Təhlükəli simptom

Hər bir insan travmalar, kəsiklər, sıyrıntılar, yaralarla üzləşir. Bəzən insan fikir verir ki, yara uzun müddət ərzində sağılmır. Bu təhlükəli simptomdur. Diqqətli olun! Bəzən yaraların gec sağılması çox ciddi xəstəliklərin simptomu ola bilər.

- Əger yara uzun müddət ərzində sağılmırsa, bu yaraya infeksiyanın düşməsindən xəbər verə bilər. Bu halda yara şışır, qızarır, ağrıyrıb, bədən hərarəti qalxa bilər. Bu təhlükəli haldır. Xəstə mütləq cərraha müraciət etməlidir.

- Şəkerli diabet zamanı yaralar çox gec sağalır. Bu diabetin ilk simptomlarından biridir. Yaralar gec sağılarsa, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.

- Avitaminoz və hipovitaminoz (vitamin və mineralların çatışmazlığı) da yaraların gec sağılmasına səbəb ola bilər.

- İmmun sisteminin zəifləməsi, immunodefisitler zamanı yaralar çox gec sağalır. Bu səbəbdən əgər yaralar çox gec sağılarsa, bu insanın immun sisteminde olan pozulmalardan xəbər verə bilər.

- Spiritli içkilərin daim qəbulu yaraların daha gec sağılmasına səbəb ola bilər.

- Bəzi dərman preparatları (aspirin, ibuprofen və digər iltihabəleyhinə preparatlar) qanın laxtalanmasını azaldır və nəticədə yaralar da-ha gec sağalır.

- Natamam qidalanma, acliq yaraların gec sağılmasına səbəb olur. Yaraları bağlayan kollagen liflərinin sintezi üçün organizm kifayət miqdardarda zülalları, kabohidratları, yağıları almalıdır. A və C vitamini, bəzi minerallar da yaraların sağılmasına üçün çox vacibdir.

- Yaşlı insanların organizmində bir çox proseslər ləngiyir. Bu, o cümlədən, yaraların daha gec sağılmasında özünü bürüzə verir. Həmi bilir ki, uşağın organizmi çox tez bərpa olunur, istənilən yara, ciziq və s. çox tez sağalır. Yaşlı insanlarda isə eksinə.

- Qan dövrəni pozulmaları yaraların gec sağılmasına səbəb ola bilər. Bu pozulmalar ürək-damar sistemi xəstəlikləri zamanı inkişaf edir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qazetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son sahifə

14 avqust

Messi "Barselona"da 33-cü titulunu qazanıb

"Barselona" İspaniya Superkubokunu qazanıb. SIA-nın məlumatına görə, Mərakeşin "Stad de Tanjer" arenasında keçirilən final qarşılaşmasında "Barselona" "Sevilya" ni meğlub edib - 2:1. Bu qələbədən sonra Messi Kataloniya klubunun ən titullu oyunçusu olub. Hücumçu "Barselona"da 33-cü mükafatını qazanmaqla rekorda imza atıb.



Azərbaycan gimnastları Avropa çempionatında çıxış ediblər

Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən idman gimnastika kası üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasının məlumatında deyilir ki, ötən həftə qadın idman gimnastlarının mübarizəsindən sonra bu həftə kişi atletlər məharətlərini göstəriblər. Avropanın 37 ölkəsindən 151 böyük, 158 gənc kişi gimnastın qatıldığı mötəbər turndirə Azərbaycan gimnastları da iştirak ediblər. Öləkəmiz böyükələr programında Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər programında isə Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavid Babayev, Ramin Dəmirov və Rüstəm Əhməd tərəfindən təmsil olunublar.

Gimnastlarımızdan en yaxşı nəticəni gənclər arasında mübarizə aparan Cavidan Babayev göstərib. O, hal-qalarda çıxışda final mərhələsinə adlamlığı bacarıb. Bununla da ölkəmiz ilk dəfə olaraq, qızə birinciliyinin gənclər arasında final mərhələsində təmsil edilib. İdmançıımızın əsas mərhələdəki çıxışı ilə turniri yeddinci yerde başa vurub.

Böyük və gənc idman gimnastlarının bir arada mübarizə apardığı Avropa çempionatı hər iki ildən bir keçirilir. İki il əvvəl İsvəçrənin paytaxtı Berndə keçirilən çempionatda ölkəmiz ilk dəfə həm böyükələr, həm de gənclər programında komanda yarışlarında iştirak edərək müvafiq olaraq 19-cu və 22-ci yerlərə (33 ölkə arasında) qərarlaşmışdı. Bu il isə məhz gənclərdən ibarət komandamız nəticələrini xeyli yüksəldərək 12-ci pillədə yer alıb. Xatırladaq ki, böyük və gənc kişi idman gimnastları arasında növbəti Avropa çempionatı 2020-ci ildə Bakıda keçiriləcək.

Azərbaycan atleti Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan yığması Berlində keçirilmiş atletika üzrə Avropa çempionatında ilk medalına sahib olub. AZERTAC xəbər verir ki, üçtekənlə tullanma yarışının finalında idmançılarımızdan Aleksis Kopello gümüş medala layiq görürlüb. O, 16,93 metr nəticə göstərib. Portugaliyalı Olimpiya və dünya çempionu Nelson Evora 17,10 metr göstərici ilə Avropa çempionu adını qazanıb. Yunanistanlı atlet Dimitrios Tsiamis 16,78 metr göstərici ilə bürünc medala yiyələnib. Azərbaycanın digər idmançısı Nazim Babayev isə 16,76 metr nəticə ilə yunanistanlı rəqibindən cəmi iki santimetr geri qalaraq dördüncü sırada qərarlaşıb. Xatırladaq ki, atletlərimiz turnirdə məşqçilər Ziyad Xələyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparıblar.



"Bavariya" yeddinci dəfə Almaniya Super kubokunun qalibi olub

Avgustun 12-də "Bavariya" və "Aynatrax" klubları arasında Almaniya Super kubok uğrunda oyun keçirilib. AZERTAC xəbər verir ki, qarşılaşma "Kooperativ Bank Arena" stadiundan baş tutub. Matç Münxen təmsilçilərinin 5:0 hesablı qələbesi ilə başa çatıb. Qalib tərəfin heyətində Levandovskiy (3), Kinqlisi Koman və Tiaqo fərqlənlər. "Bavariya" üçüncü dəfə dalbadal və tarixində yeddinci dəfə Almaniya Super kubokunun qalibi olub.

Ronaldo xəstəxanaya yerləşdirilib

Brazilıya millisinin sabiq hücumcusu Ronaldo pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. SIA-nın məlumatına görə, hadisə bu həftənin cüümə günü 41 yaşlı braziliyalı ibitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər. Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.